

TEST: 1907#01#Y15#01

Test	1907#01#Y15#01
Fənn	1907 - İqtisadi təlimlər tarixi
Təsviri	[Təsviri]
Müəllif	Əliyeva G.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	45
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi təlimlər tarixi nəyi öyrənir? (Çəki: 1)

- iqtisadi hadisə və proseslərin tarixi dövrləşməsini
- cəmiyyətin iqtisadi münasibətlərini
- iqtisadi həyatda və sosial sferada baş verən dəyişikliklərlə əlaqədar sistemlərin birinin digəri ilə əvəz olunmasının qanuna uyğunluqlarını və dövrləşmə prosesilə bağlı olan insanlar arasındaki davranış qaydalarını
- tarixi inkişafın ayrı-ayrı dövrlərində irəli sürürlən ümum bəşəri iqtisadi dəyərlərin mənimsənilməsini
- maddi nemətlərin istehsalı zamanı insanlar arasındaki münasibətləri

Sual: Kim dövlətin gücünü əhalinin rifahında, müdafiə qüdrətində və dövlətə etibar

etməyində göründü? (Çəki: 1)

- Aristotel
 - İbn Xəldun
 - Konfutsi
 - Makiavelli
 - Platon
-

Sual: İqtisadi nəzəriyyənin inkişafının əsas istiqamətlərindən biri yanlışdır: (Çəki: 1)

- qədim dövrün iqtisadi təlimləri
 - merkantilizm
 - klassik siyasi iqtisad
 - marksist siyasi iqtisad
 - ekonomiks
-

Sual: «Təbii hüquq» nəzəriyyəsi hansı ölkədə yaranmışdır? (Çəki: 1)

- İtaliyada
 - Çində
 - Hindistanda
 - Yaponiyada
 - Monqolustanda
-

Sual: Aristotel xrematistikanı necə izah edirdi? (Çəki: 1)

- əkinçilik kimi
 - sənətkarlıq kimi
 - varidat, sərvət əldə etmək və pul toplamaq kimi
 - xırda ticarət kimi
 - natural təsərrüfat kimi
-

Sual: Bazar iqtisadiyyatına qədərki dövrü ideallaşdırın iqtisadçılar nəyə üstünlük verirdilər? (Çəki: 1)

- əmtəə-pul münasibətlərinə
 - natural təsərrüfat münasibətlərinə
 - sənaye kapitalına
 - sələm kapitalına
 - ticarət kapitalına
-

Sual: Xammurapinin islahatlarında qulların borc verilməsi hansı müddəti əhatə edirdi? (Çəki: 1)

- beş il
 - iki il
 - dörd il
 - üç il
 - altı il
-

Sual: İqtisadi nəzəriyyənin ilk inkişaf mərhələlərini tarixi ardıcılıqla göstərin: (Çəki: 1)

- qədim dövr, orta əsrlər, merkantilizm, fiziokratizm
 - fiziokratizm, klassik məktəb, marksizm, merkantilizm
 - merkantilizm, fiziokratizm, klassik məktəb, marksizm
 - merkantilizm, marksizm, klassik məktəb, fiziokratizm
 - klassik məktəb, marksizm, merkantilizm, fiziokratizm
-

Sual: Aristotelə görə: (Çəki: 1)

- filosof və hərbiçiləri məhsuldar əməkdən azad etmək lazımdır
 - əmlak fərgi saxlanılmalıdır
 - elm əməlsiz, əməl isə elmsiz mümkün deyil
 - Özün-özünü dərk et!
 - hər adam təbii qabiliyyətinə uyğun olan payı almalıdır]
-

Sual: Sokrata görə: (Sürət 15.05.2014 13:12:31) (Çəki: 1)

- filosof və hərbiçiləri məhsuldar əməkdən azad etmək lazımdır
 - əmlak fərfi saxlanılmalıdır
 - elm əməksiz, əməl isə elmsiz mümkün deyil
 - özün-özünü dərk et
 - hər adam təbii qabiliyyətinə uyğun olan payı almalıdır
-

Sual: Qədim Roma üçün xarakterik əlamət: (Sürət 15.05.2014 13:12:57) (Çəki: 1)

- bərabərlik, ədalətlilik, xüsusi mülkiyyət məsələləri
 - xarici ticarət, dövlət gəlirləri haqqında ideyalar
 - qul əməyindən istifafə və onunla əlaqədar olaraq əmələ gələn iqtisadi münasibətlər
 - ekvivalent mübadilə, dəyər, qiymət, mənfəət haqqında fikir
 - bunların hamısı
-

Sual: Varron nəyə xüsusi diqqət verirdi: (Sürət 15.05.2014 13:13:08) (Çəki: 1)

- qul təsərrüfatının ekvivalent inkişafına
 - eyni millətdən olan qulların üstünlük təşkil etməməsinə
 - qulların təbii təkrar istehsalının qadağa olunmasına
 - qul əməyinin ixtisaslaşmasına
 - bunların hamısı doğrudur
-

Sual: Pul yalnız iki-dəyər ölçüsü və tədavül vasutəsi funksiyasını yerinə yetirməlidir fikri kimə məxsusdur? (Sürət 15.05.2014 13:13:15) (Çəki: 1)

- Aristotel
 - İbn Xəldun
 - Konfutsi
 - Makiavelli
 - Platon
-

Sual: İqtisad elminin tarixi: (Sürət 15.05.2014 13:13:25) (Çəki: 1)

- iqtisadçıların iqtisadiyyatın fəaliyyət mexanizmini başa düşmək jəhətdən tarixidir

- məktəb və istiqamətlərin nəzəri və praktiki hakimiyyətinin fasiləsiz yiğiminin xronoloji şərhidir
 - iqtisadi fikir, nəzəriyyə və konsepsiyanın yaranmasının, inkişafının bir ideya və metodologiyadan digərinə keçidin tarixi prosesidir
 - iqtisadiyyatın əsas prinsiplərinin axtarılıb tapılmasıdır
 - bunların hamısı
-

Sual: Qədim Yunanistan və Qədim Roma üçün ümumi cəhət: (Sürət 15.05.2014 13:13:35) (Çəki: 1)

- bərabərlik, ədalətlilik, xüsusi mülkiyyət məsələləri
 - xarici ticarət, dövlət gəlirləri haqqında ideyalar
 - qul əməyindən istifadə və onunla əlaqədar olaraq əmələ gələn iqtisadi münasibətlər
 - ekvivalent mübadilə, dəyər, qiymət, mənfəət haqqında fikir
 - bunların hamısı
-

Sual: Kolumella nəyə xüsusi diqqət verirdi: (Sürət 15.05.2014 13:13:42) (Çəki: 1)

- qul təsərrüfatının ekvivalent inkişafına
 - eyni millətdən olan qulların üstünlük təşkil etməsinə
 - qulların təbii təkrar istehsalının qadağa olunmasına
 - qul əməyinin ixtisaslaşmasına
 - bunların hamısı doğrudur
-

Sual: İqtisadi nəzəriyyənin inkişafında bazis rolunu oynayan təlim: (Sürət 15.05.2014 13:13:56) (Çəki: 1)

- qədim dövrün iqtisadi təlimləri
 - merkantilizm
 - klassik siyasi iqtisad
 - marksist siyasi iqtisad
 - ekonomiks
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi təlimlər tarixinin metodoloji əsasını nə təşkil edir? (Çəki: 1)

- iqtisadi təlimlər tarixinin öyrənilməsinin metodoloji əsasını yeni iqtisadi nəzəriyyələrin mahiyyətinin daha dərindən mənimşənilməsi üçün keçmiş nəzəriyyələrin öyrənilməsi dialektikası
- cəmiyyətin iqtisadi münasibətlərinin inkişafı
- cəmiyyətin siyasi quruluşu

- iqtisadi formasiyalar və onların bir-biri ilə əvəz olunması
 - tələbatların artması qanunları
-

Sual: Aristotel və F.Akvinski pulu necə izah edirdilər? (Çəki: 1)

- tədavül vasitəsidir
 - insanlar arasında olan sövdələşmənin nəticəsidir
 - qeyri-məhsuldar əmtəədir
 - kortəbii meydana gələn əmtəədir
 - tədiyyə vasitəsidir
-

Sual: "Arxaşastra" traktatında hansı elmin öyrənilməsi nəzərdə tutulmamışdı? (Çəki: 1)

- dini təlim
 - fəlsəfə
 - idarəetmə
 - iqtisadiyyat
 - riyaziyyat
-

Sual: "Arxaşastra" traktatında kimlərin vergilərdən azad olunması göstərilirdi? (Çəki: 1)

- hökmdarların
 - dini təlimin ən aparıcı nümayəndələrinin
 - tacirlərin
 - nəzarətçi məmurların
 - muzdlu əməklə məşğul olanların
-

Sual: Aşağıda adları qeyd olunan əsərlərdən hansı Platona aiddir: (Çəki: 1)

- "Siyasət"
 - "Afina siyasəti"
 - "Qanunlar"
 - "Ev qurumu"
 - "Nikomaxun etikası"
-

Sual: Aşağıda adları qeyd olunan əsərlərdən hansı Qədim Misirə aid deyil: (Çəki: 1)

- "İluserin kəlamları"
 - Nefertinin peyğəmbərliyi
 - "Çobanın nağılları"
 - "Nəsihətlər"
 - Xammurapinin qanunları
-

Sual: Qədim Misirdə dövlət təsərrüfatının mərkəzləşdirilməsinin mənfi tərəfi nədir? (Çəki: 1)

- irriqasiya işlərinin aparılması
- əmtəə-pul münasibətlərinin inkişafının ləngiməsi
- məhsuldar torpaq sahələrinin hesabatının aparılması
- əhalinin yaşına, işinə görə siyahıya alınması

vəzifəyə görə əmlaka sahib olma

Sual: "Özün-özünü dərk et" tezisinin müəllifi kimdir? (Çəki: 1)

- Demokrit
 - Sokrat
 - Ksenefont
 - Platon
 - Aristotel
-

Sual: Metodologiya nədir? (Sürət 15.05.2014 13:15:04) (Çəki: 1)

- elmin fəlsəfəsidir
 - tədqiqatın məntiqi nəticəsidir
 - ilkin şərt və çıxış növbəsi ilə nəticə arasındaki qarşılıqlı əlaqənin öyrənilməsidir
 - ədədlə yaradılmış nəzəriyyələrin məntiqi qiymətləndirilməsidir
 - bunların hamısı doğrudur
-

Sual: Qədim Misirdə əmtəə-pul münasibətlərinin inkişafı nəyə səbəb olmuşdur: (Sürət 15.05.2014 13:16:03) (Çəki: 1)

- irriqasiya işlərinin aparılmasına
 - qul və ondan istifadə fikirlərinin geniş yayılmasına
 - məhsuldar torpaq sahələrinin hesabatının aparılmasına
 - əhalinin yaşına, işinə görə siyahıya alınması
 - vəzifəyə görə əmlaka sahib olmaya
-

Sual: "Arxaşastra" traktatında hansı qadağalar qoyulurdu? (Sürət 15.05.2014 13:16:15) (Çəki: 1)

- Tacirlərin öz aralarında məhsulların ucuz və ya baha satılmasına görə razılığa gəlmələri
 - Məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasına görə
 - Məhsulların istehsal olunduğu yerlərdə satıldığına görə
 - Məhsulların bazarda satılmadığına görə
 - Bunların hamısı
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qədim Misirdə sələmçiliyin meydana gəlməsinin səbəbi nə olmuşdur: (Çəki: 1)

- əyan mülkiyyətinin əmələ gəlməsi

- əmtəə-pul münasibətlərinin inkişafı
 - dövlət təsərrüfatının idarə olunma sistemi
 - qul əməyindən borcların verilməsi və alınmasında istifadə
 - təsərrüfatın natural xarakter daşıması
-

Sual: Platon hesab edirdi ki, dövlət üç təbəqədən ibarət olmalıdır ki: (Çəki: 1)

- hökmdar və filosoflar, hərbiçilər və əkinçilər, sənətkarlar və tacirlər
 - torpaq mülkiyyətçiləri, məhsuldar sinif, bəhrəsiz sinif
 - kapitalistlər, proletariat, xırda burjuaziya
 - fəhlələr, kəndlilər, sənətkarlar
 - fironlar, kahinlər, zadəganlar
-

Sual: Aristotelin iqtisadi görüşləri elə dövrdə formallaşmışdır ki: (Çəki: 1)

- həmin şəraitdə icma quruluşu dağıılmağa, quldarlıq inkişaf etməyə başlamışdır
 - həmin dövürdə polis dövlət quruluşu əmələ gəlmış, ziddiyətlər kəskinləşmişdir
 - həmin şəraitdə quldarlıq cəmiyyəti dərin böhranlara, polisey dövlət qurumu tənəzzülə məruz qalmışdır
 - həmin dövrdə dövlət təsərrüfatının möhkəmlənməsi, onun ölkənin iqtisadi həyatına olan müdaxiləsi güclənmişdir
 - həmin dövrdə torpaq sahələrinin bir qrup adamların əlində cəmlənməsi, əhalinin bir qrupunun isə var-yoxdan çıxmamasına səbəb olmuşdur
-

Sual: Qədim Roma iqtisadi fikrində ilk dəfə M.P.Katon hansı problemi qarşıya qoymuşdur: (Çəki: 1)

- torpaqlardan təyinatına görə istifadə olunmasını
 - istehsalın təşkili və mübadilə ilə əlaqədar quldarlıq təsərrüfatının səmərəliliyini
 - quldarlıq təsərrüfatının natural xüsusiyyətlərindən kənarlaşması
 - təsərrüfatların bazar istiqamətlərində aparılması
 - torpaq sahələrinin icarəyə verilməsinə icazə verilməsi
-

Sual: Qədim Babilistana aid deyil: (Çəki: 1)

- sələmçiliyin həddinin müəyyən olunması
 - muzdlu əməkdən istifadə olunması
 - dövlətin təsərrüfata nəzarəti
 - əhalinin yaşına və işinə görə siyahiyə alınması
 - xüsusi mülkiyyətin qorunması
-

Sual: "Quan-tszi" traktında qeyd olunur ki: (Çəki: 1)

- Allah dünyanın ilkin səbəbidir
 - yoxsulluğun əsas səbəbi aşağıdakılarla yuxarılar arasında çekişmələrdir
 - xalq bilikli adamlar üçün gəlir, tacirlər üçün isə mənfəət yaradır
 - əkinçilərlə sənətkarlar arasında, belə mübadilə olmalıdır
 - dövlət xərclərində qənaətçil olmalı
-

Sual: Qədim Hindistanda mənfəətin əldə olunmasının ən geniş yayılmış üsullarından biri

nədir: (Çəki: 1)

- kreditlərin verilməsi öhdəliklərin qəbul olunması
 - vergi qoyuluşunun təşkili sahəsində əmlakdan istifadə
 - müvəqqəti istifadə etmək və sərəncam vermək yolu ilə əmlakın icarəyə verilməsi
 - emalatxanalarda muzdlu əməkdən istifadə olunması
 - tacirlərin öz aralarında məhsulların ucuz və ya baha satılmasına görə razılığa gəlmələri
-

Sual: Qədim Roma iqtisadi fikrinə aid deyil: (Çəki: 1)

- əlavə məhsulların bazar vasitəsi ilə reallaşması
 - gəlir əldə edilməsinin sürətlənməsi üçün istehsalın ixtisaslaşdırılması
 - əkinçiliyin inkişafı əsasında torpaqların səmərəli istifadə olunması
 - bir millətdən olan qullardan çox almaq olmaz
 - məbəd mülkiyyət torpaq sahələrinin qulluqda olanlara verilməsi
-

Sual: Misirdə dövlət təsərrüfatının yüksək səviyyədə mərkəzləşməsi hansı iqtisadi münasibətlərin inkişafına mənfi təsir göstərmirdi: (Sürət 15.05.2014 13:17:18) (Çəki: 1)

- xüsusi mülkiyyətin
 - əmtəə-pul münasibətlərinin
 - əmək resurslarının bölgüsünün
 - əmək resurslarından çevik istifadə olunmasının
 - bunların hamısı
-

Sual: Qədim Babilistana aiddir: (Sürət 15.05.2014 13:17:28) (Çəki: 1)

- sələmçiliyin həddinin müəyyən olunması
 - muzdlu əməkdən istifadə olunması
 - dövlətin təsərrüfata nəzarəti
 - xüsusi mülkiyyətin qorunması
 - bunların hamısı
-

Sual: "Men-tszi" traktında qeyd olunur ki: (Sürət 15.05.2014 13:17:40) (Çəki: 1)

- Allah dünyanın ilkin səbəbidir
 - yoxsulluğun əsas səbəbi aşağıdakılarla yuxarılar arasında çekişmələrdir
 - dövlət xərclərində qənaətçil olmalı
 - əkinçilərlə sənətkarlar arasında belə mübadilə olmalıdır
 - iqtisadiyyat əmtəə qiymətləri vasitəsilə sabitləşdirilməlidir
-

Sual: Qədim Hindistana aid deyil: (Sürət 15.05.2014 13:17:50) (Çəki: 1)

- kreditlərin verilməsi öhdəliklərin qəbul olunması
 - müvəqqəti istifadə etmək və sərəncam vermək yolu ilə əmlakın icarəyə verilməsi
 - emalatxanalarda muzdlu əməkdən istifadə olunması
 - tacirlərin öz aralarında məhsulların ucuz və ya baha satılmasına görə razılığa gəlmələri
 - qul əməyinin hər cür sərvətin mənbəyinin təşkil olunmasının əsaslandırılması
-

Sual: İqtisadi nəzəriyyələr sistemində metodoloji əhəmiyyət kəsb edən nəzəriyyə hansıdır: (Sürət 15.05.2014 13:18:07) (Çəki: 1)

- marjinalist nəzəriyyə
 - marksist nəzəriyyə
 - dəyər (qiymət) nəzəriyyəsi
 - bölgü nəzəriyyə
 - təkrar –istehsal nəzəriyyəsi
-

Sual: Qədim Roma iqtisadi fikrində ilk dəfə Katon hansı problemi qarşıya qoymuşdur: (Sürət 15.05.2014 13:18:22) (Çəki: 1)

- torpaqlardan təyinatına görə istifadə olunmasını
 - torpaq sahələrinin icarəyə verilməsinə icazə verilməsi
 - quldarlıq təsərrüfatının natural xüsusiyyətlərindən kənarlaşması
 - təsərrüfatların bazar istiqamətlərində aparılması
 - yaxşı mülkədar olmaq naminə əlavə hesab olunanların hamısının satılmasını
-

Sual: Qədim Roma iqtisadi fikrinə aiddir: (Sürət 15.05.2014 13:18:31) (Çəki: 1)

- gəlir əldə edilməsinin sürətlənməsi üçün istehsalın ixtisaslaşdırılması
 - əkinçiliyin inkişafı əsasında torpaqların səmərəli istifadə olunması
 - bir millətdən olan qullardan çox almaq olmaz
 - əlavə məhsulların bazar vasitəsi ilə reallaşması
 - bunların hamısı
-

BÖLƏM: 0201

Ad	0201
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İslamin müqəddəs kitabı “Qurani-Kərim”də nəyə icazə verilmir: (Çəki: 1)

- azadlıq və bərabərliyə
 - xüsusi mülkiyyət və azad sakibliğə
 - sələmçiliyə, faiz almaq məqsədi ilə borc verməyə
 - alqı-satqıya, ticarətlə məşğul olmağa
 - xüsusi mülkiyyətə, azad sakibliğə, sələmçiliyə
-

Sual: Həddi və vaxtı müəyyən olmuş malın qırxdan bir hissəsi hansı vergidir? (Çəki: 1)

- fitrə
- zəkat
- xüms
- xərac
- cizyə

Sual: Əldə olunan qənimət, qazanc və illik gəlirin beşdə bir hissəsi hansı vergi növüdür? (Çəki: 1)

- zəkat
 - xərac
 - fitrə
 - cizyə
 - xüms
-

Sual: Müqəddəs dini kitabların təhlil dairəsinə daxil deyil: (Çəki: 1)

- materialist baxışların inkar olunması
 - sələmçiliyin qeyri-təbii sayılması
 - ruh fəlsəfəsinin əsas götürülməsi
 - əməyin sərvətin və mülkiyyətin əsas mənbəyi olması
 - bunların hamısı doğrudur
-

Sual: Aşağıdakılardan hansı torpaq vergisidir? (Çəki: 1)

- cizyə
 - fitrə
 - xərac
 - zəkat
 - xüms
-

Sual: İslam dini iqtisadi problemlərinin mahiyyətində nə dururdu: (Çəki: 1)

- tarazlıq prinsipi
 - sələmçilik prinsipi
 - nadirlik prinsipi
 - faydalılıq prinsipi
 - aşkarlıq prinsipi
-

Sual: İslam iqtisadi fikirlərinin əsasında nə dururdu: (Çəki: 1)

- azadlıq və bərabərlik
 - xüsusi mülkiyyət və azad sahibkarlığı
 - əhaliyə vergi qoyulması, dövlətin varlandırılması
 - alqı-satçı, ticarətlə məşğul olmaq
 - bunların hamısı
-

Sual: Qurani- Kərimdə öz əksini tapmışdır: (Çəki: 1)

- sələm kapitalının inkişafına hədd qoyulması
 - sələm faizinin qadağan edilməsi
 - ədalətli tənzimləmə tədbirləri
 - ekvivalent mal mübadiləsi
 - bunların hamısı
-

Sual: Qurani- Kərimdə ən ali davranış: (Çəki: 1)

- tarazlıq prinsipi
 - sələmçilik prinsipi
 - nadirlik prinsipi
 - faydalılıq prinsipi
 - aşkarlıq prinsipi
-

Sual: Müsəlman dövlətlərində yaşayan qeyri-müsəlmanlardan alınan can vergisi hansıdır? (Çəki: 1)

- xərac
 - fitrə
 - xüms
 - zəkat
 - cizyə
-

Sual: Orucluğun başa çatması ilə ehtiyacını ödəyənlərin hər birinə 3 kq buğdaya, xurmaya, qarğıdalıya və s. bərabər tutulan məbləğ hansı vergidir? (Çəki: 1)

- fitrə
 - xərac
 - zəkat
 - xüms
 - cizyə
-

Sual: Orta əsrlərdə hansı iqtisadçılar iqtisadi məsələlərə aid əsər yazmışdır: (Çəki: 1)

- N.Gəncəvi, N.Tusi
 - N.Tusi, M.Fizuli
 - İbn-Xəldun, N.Tusi
 - İbn-Xəldun, İ.Nəsimi
 - Fərabi, N.Tusi
-

Sual: İslam iqtisadi fikirlərinin əsasında nə dururdu: (Sürət 15.05.2014 13:19:26) (Çəki: 1)

- azadlıq və bərabərlik
 - xüsusi mülkiyyət və azad sahibkarlığı
 - əhaliyə vergi qoyulması, dövlətin varlandırılması
 - alqı-satqı, ticarətlə məşğul olmaq
 - bunların hamısı
-

Sual: O həm də fiskal funksiyani yerinə yetirir: (Sürət 15.05.2014 13:19:38) (Çəki: 1)

- fitrə
 - zəkat
 - xüms
 - xərac
 - cizyə
-

Ad	0202
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İslamın müqəddəs kitabı olan «Qurani-Kərim»də hansı fəaliyyət qadağan edilir? (Çəki: 1)

- azadlıq və bərabərlik
 - yoxsulluq və onun aradan qaldırılması
 - xüsusi mülkiyyət və azad sahibkarlıq məsələləri
 - borc verib faiz almaq, sələmçilik
 - alqı-satçı, ticarətlə məşğul olmaq
-

Sual: İbn Xəldunun xidmətlərindən biri ondan ibarətdir ki: (Çəki: 1)

- o pulun dəyəri ilə əmtəənin dəyəri arasındaki əlaqəni düzgün dərk etmişdir
 - o həmçinin mürəkkəb, əqli əməyi sadə və fiziki əməkdən yüksək qiymətləndirmişdir
 - o ilk dəfə olaraq tarixin dövrləşməsini vermişdir
 - özünün əsas nəzəriyyəsini-bölgü nəzəriyyəsini əmək –dəyər nəzəriyyəsinin əsasında qurmuşdur
 - o sənətkar əməyini cəmiyyət üçün faydalı saymışdır
-

Sual: Orta əsrlərin iqtisadi fikri hansı iqtisadi münasibətlərin təsiri altında formalaşmışdır: (Çəki: 1)

- natural xarakter daşıyan feodal iqtisadiyyatının mövcudluğu
 - dini ideologianın hökmranlıq edilməsi
 - iqtisadi biliklərin teleoloji xarakter daşımazı
 - hadisə və proseslərə sxolastik yanaşma
 - bunların hamısı doğrudur
-

Sual: Dini kitabların tədqiqat obyektinə aiddir: (Sürət 15.05.2014 13:20:43) (Çəki: 1)

- materialist baxışların inkar olunması
 - sələmçiliyin qeyri-təbii sayılması
 - ruh fəlsəfəsinin əsas götürülməsi
 - əməyin sərvətin və mülkiyyətin əsas mənbəyi olması
 - bunların hamısı doğrudur
-

BÖLƏM: 0203

Ad	0203
Suallardan	4
Maksimal faiz	4

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İbn Xəldunun «Müqəddimə» əsəri nədən bəhs edirdi? (Çəki: 1)

- maya dəyərindən
- iqtisadi amillərdən
- mənfəətdən
- tədavül xərclərdən
- rentadan

Sual: İbn Xəldun «Müqəddimə» əsərində Şərqi inkişafını hansı mərhələlərə böldü? (Çəki: 1)

- altı
- dörd
- beş
- yeddi
- üç

Sual: Nəsillərin yaşadığı şərait nemətlərin əldə oluması vasitələrindən asılı olaraq fərqlənir. “Nə ki, təbiidir, o dəyişilməzdir” tezisinin müəllifi kimdir? (Sürət 15.05.2014 13:21:12) (Çəki: 1)

- N.Tusi
- Aristotel
- İbn Sina
- İbn Xəldun
- N.Gəncəv

Sual: İbn Xəldunun xidmətlərindən biri odur ki: (Sürət 15.05.2014 13:21:17) (Çəki: 1)

- Dövlət idarəetmə sistemi ilə iqtisadiyyat arasındaki vəhdətin elmi şərhini vermişdir
- Dövlət bütçəsinin aktiv balansı ideyasını inkişaf etdirmişdir
- Dövlət başçısının şəxsiyyətinə xüsusi diqqət yetirirdi
- Mərkəzləşdirilmiş feodal dövləti yaratmaq siyasetini iqtisadi amillərlə əlaqələndirirdi
- Bunların hamısı

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: N.Tusi «İctimaiyyət»i necə izah edirdi? (Çəki: 1)

- ictimai əməklə birləşən və istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir
 - qəbilələr toplusudur
 - ayrı-ayrı ailələr qrupudur
 - şəhər təsərrüfatıdır
 - kənd təsərrüfatıdır
-

Sual: Cəmiyyətin iqtisadi quruluşu, iqtisadi münasibətləri haqqında mükəmməl nəzəriyyə yaradan ilk Azərbaycan iqtisadçısı kim olmuşdur? (Çəki: 1)

- N.Gəncəvi
 - N.Tusi
 - M.F.Axundov
 - N.Vəzirov
 - H.Zərdabi
-

Sual: Azərbaycanda ilkin iqtisadi fikir və təsəvürlər nədə öz əksini tapmışdır: (Çəki: 1)

- "Əxlaqi-Nasir"də
 - "Xəmsə"də
 - "Kitabi-Dədə Qorqud"da
 - "Müqəddimə"də
 - "Siyasətnamə"də
-

Sual: Azərbaycan xalqının iqtisadi fikirləri haqqında ilk məlumatı hansı mənbədən alırıq? (Çəki: 1)

- nağıllardan
 - «Avesta»dan
 - Məzdəkizmdən
 - «Qurani-Kərim»dən
 - Xürrəmilər hərəkatından
-

Sual: «Siyasətnamə» əsərinin müəllifi kimdir? (Çəki: 1)

- Fəzlullah Rəşid-əd-Din
 - Nəimi
 - Nizami-al-Mülkin
 - Ibn Xəldun
 - Həsənoğlu
-

Sual: Aşağıdakı iqtisadçı alımlərdən hansı Azərbaycan iqtisadi fikir tarixini tədqiq etmişdir: (Sürət 15.05.2014 13:22:59) (Çəki: 1)

- T.Vəliyev, A.Həsənov
 - A.Bakıxanov, H.Zərdabi
 - M.Axundov, N.Vəzirov
 - Z.Səmədزادə, Z.Bünyadov
 - Bunların hamısı
-

Sual: Azərbaycanın kapitalizm formasiyasına keçməməsi fikrinin qeyri elmi olmasını tarixi faktlarla əsaslandıran alim: (Sürət 15.05.2014 13:23:28) (Çəki: 1)

- T.Veliyev
 - A.Bakıxanov
 - M.Axundov
 - Z.Səmədəzadə
 - Ə Sumbatzadə
-

Sual: İqtisad elminin predmetini xarakterizə edən təriflərdən N.Tusiyə aid olanını seçin: (Sürət 15.05.2014 13:23:51) (Çəki: 1)

- ictimai əməklə birləşən və istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir
 - insanların tələbatını öyrənən elmdir
 - insanların davranışını öyrənən elmdir
 - istehsal münasibətlərini öyrənən elmdir
 - heç biri
-

Sual: " Elm əməlsiz, əməl isə elmsiz mümkün deyil"- fikrinin müəllifi kimdir? (Sürət 15.05.2014 13:24:34) (Çəki: 1)

- N.Tusi
 - Aristotel
 - İbn Sina
 - İbn Xəldun
 - N.Gəncəvi
-

BÖLƏM: 0302

Ad	0302
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: H.Zərdabının fikrinə görə: (Çəki: 1)

- tələbin səviyyəsi əmtəələrin qiymət səviyyəsini müəyyən edir
 - əmtəələrin qiymət səviyyəsi tələbin səviyyəsini müəyyən edir
 - təklifin səviyyəsi tələbin səviyyəsini müəyyən edir
 - tələb və təklif əmtəələrin qiymət səviyyəsini müəyyən edir
 - əmtəələrin qiymət səviyyəsi əhalinin yaşayış səviyyəsini müəyyən edir
-

Sual: N.Tusi iqtisad elminin hansı metodlarından istifadə etmişdir: (Çəki: 1)

- elmi abstraksiya və induktiv təfəkkür metodu
- müqayisəli təhlil

- elmi abstraksiya və deduktiv təfəkkür metodu
 - iqtisadi -riyazi üsullar
 - tarixi-məntiqi metod
-

Sual: Aşağıdakı əsərlərdən hansı N.Tusiyə məxsusdur: (Çəki: 1)

- "Siyasətnamə"
 - "Müqəddimə"
 - "Maliyyə haqqında traktat"
 - "Qanunlar"
 - "Siyasət"
-

Sual: XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi fikrinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən cərəyan hansı olmuşdur? (Çəki: 1)

- merkantilizm
 - fiziokratizm
 - rasionalizm
 - marksizm
 - idealizm
-

Sual: N.Tusi iqtisad elminə hansı tərifi vermişdir: (Çəki: 1)

- məhsuldar qüvvələrlə, istehsal münasibətlərinin vəhdətini öyrənən elm
 - istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemini öyrənən elm
 - məhdud resurslar şəraitində insanların davranışını öyrənən elm
 - insanların hüdudsuz tələbatını öyrənən elm
 - heç biri düz deyil
-

Sual: N.Tusi iqtisad elminin hansı metodlarından istifadə etməmişdir: (Sürət 15.05.2014 13:26:02) (Çəki: 1)

- elmi abstraksiya və induktiv təfəkkür metodu
 - müqayisəli təhlil
 - elmi abstraksiya və deduktiv təfəkkür metodu
 - iqtisadi -riyazi üsullar
 - tarixi-məntiqi metod
-

Sual: Aşağıdakı əsərlərdən hansı Nizam-al Mülkə məxsusdur: (Sürət 15.05.2014 13:26:16) (Çəki: 1)

- "Siyasətnamə"
 - "Müqəddimə"
 - "Maliyyə haqqında traktat"
 - "Qanunlar"
 - "Siyasət"
-

Sual: XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi fikrinin formalaşmasında mühüm əhəmiyyət kəsb etməyən cərəyan hansı olmuşdur? (Sürət 15.05.2014 13:26:28) (Çəki: 1)

- merkantilizm
 - fiziokratizm
 - rasionalizm
 - idealizm
 - bunların hamısı
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Avestanın əsas müddəalarından biri yalnızdır: (Çəki: 1)

- həyatın xeyirəçilik və ədalət qanunları əsasında qurulması xüsusi yer tutur
 - əkinçilik və suvarma işlərinin köməyi ilə maddi istehsalın inkişafı xüsusi yer tutur
 - dövrün məhsuldar qüvvələri və istehsal münasibətlərinin vəziyyəti eks olunmuşdur
 - torpağa məhəbbət, onun münbütlüyünün artırılmasına, məhsuldarlığın yüksəldilməsinə böyük əhəmiyyət verilməsi
 - bütün insanlar üçün mülkiyyət hüququnun yaradılması
-

Sual: Aşağıdakılardan hansı Nizami al-Mülkin iqtisadi baxışlarından biridir: (Çəki: 1)

- Onun əsərlərində feodal cəmiyyətinin nöqsanları göstərilir, mərkəzləşdirilmiş dövlət ideal siyasi quruluş hesab edilirdi
 - Onun əsərlərində cəmiyyətin inkişafında ticarətin mütərəqqi rolü, tacirlərin və sələmcilərin acgözlüyü, hərisliyi öz eksini tapmışdı
 - Onun əsərlərində pul, onların rolü, mübadilə prosesində ədalətin gözlənilməsi xüsusi rol oynamışdı
 - Onun əsərlərində əməyin ictimai funksiyası öz eksini tapmışdı
 - Onun əsərlərində təbiəti, cəmiyyəti və insanı öyrənməyi başlıca vəzifə hesab etməklə insanın insanla, insanın cəmiyyətlə, cəmiyyətin isə təbiətlə ahəngdar inkişafının mümkün olması ideyası irəli sürülmüşdü
-

Sual: Aşağıdakı fikirlərdən hansı N.Tusiyə aiddir: (Çəki: 1)

- O, ticaret azadlığını müdafiə etmişdir
 - O pulun dəyəri ilə əmtəələrin dəyəri arasındaki əlaqəni düzgün dərk etmişdir
 - qeyri-bərabərlik təbiətindən irəli gəlir və onu aradan qaldırmaq mümkün deyil
 - iqtisadi inkişafın yolu natural təsərrüfatdır
 - cəmiyyətdə sərvət yalnız pul formasında çıxış edir
-

Sual: Aşağıdakı fikirlərdən hansı N.Gəncəviyə aiddir: (Çəki: 1)

- O, dövlət başçısının şəxsiyyətinə xüsusi diqqət yetirir. Onun idealı ədalətli, mərhəmətli, vətəndaşlara qayğı keyfiyyətlərinə malik hökumətdir

- O, sosial ədalətsizliyə, onunla əlaqədar fikirlərə əsaslanan feodal rejiminə qarşı üşyan edirdi
 - O, feodal quruluşunu tənqid etsə də onun dağılmasının əleyhinə idi
 - O, elmi biliyin, təhsilin cəmiyyətin ən mühüm sərvəti, əmək bölgüsünün isə sərvətin artmasının əsas amili hesab edirdi
 - O, sərvət haqqında məsələni qoyur, lakin onu iqtisadi deyil, fəlsəfi, etik baxışdan nəzərdən keçirir
-

Sual: Aşağıdakı fikirlərdən hansı Ş.İ.Xətaiyə aid deyil: (Çəki: 1)

- ölkə daxilində sosial münaqişələrin ləğvi
 - vergi islahatları yolu ilə siniflərin mənafelərinin balanslaşdırılması
 - ticarət yollarının təhlükəsizliyinin təmin edilməsi
 - ölkə daxilində və xaricində ticarətin inkişafı üçün şəraitin yaradılması
 - Onun əsərlərində dövlət idarəsi məsələsi nəzərdən keçirilir və belə nəticəyə gəlir ki, hər bir istehsalçı öz qabiliyyətinə görə müəyyən növ iş üzrə ixtisaslaşmalıdır
-

BÖLƏM: 0401

Ad	0401
Suallardan	11
Maksimal faiz	11
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: «Siyasi iqtisad» termininin müəllifi kimdir? (Çəki: 1)

- Aristotel
 - F.Akvinski
 - A.Monkretyen
 - A.Smit
 - Ksenofont
-

Sual: Merkantilistlər sərvətin hansı yolla artırılmasını əsas götürürdülər? (Çəki: 1)

- xarici investisiyaların artımı
 - ixracın idxaldan üstünlüyü
 - idxlərin ixracdan üstünlüyü
 - istehsalın üstünlüyü
 - xərclərin azaldılması
-

Sual: Ticarət burjuaziyasının mənafeyini ifadə edən iqtisadi nəzəriyyəyə aiddir: (Çəki: 1)

- merkantilizm
- fiziokratlar nəzəriyyəsi
- marjinalizm
- klassik siyasi iqtisad
- monetarizm

Sual: Merkantilistlər iqtisadiyyatın hansı sahəsini öyrənirdilər? (Çəki: 1)

- istehsal sferasını
 - istehlakçıların tələbatını
 - pul tədavülünü
 - sənayeni
 - tədavül sferasını
-

Sual: Himayəçilik siyasetini ilk dəfə kim təklif etmişdir: (Çəki: 1)

- fiziokratlar
 - ilkin merkantilistlər
 - marjinalistlər
 - yetkin merkantilistlər
 - neoklassiklər
-

Sual: Hansı elmi istiqamət dövlətin əsas məqsədini ticarətin həvəsləndirilməsi və daxili bazarın müdafiə edilməsində görürdü? (Çəki: 1)

- burjuasi iqtisad
 - proletari iqtisad
 - fiziokratlar
 - merkantilizm
 - marjinalizm
-

Sual: "Oykonomiya" anlayışını elmi dövriyyəyə kim gətirmişdir? (Sürət 15.05.2014 13:27:17) (Çəki: 1)

- Aristotel
 - F.Akvinski
 - A.Monkretyen
 - A.Smit
 - Ksenofont
-

Sual: İlkin merkantilistlər sərvətin hansı yolla artırılmasını əsas götürürdülər? (Sürət 15.05.2014 13:27:29) (Çəki: 1)

- qızıl və gümüşün ölkədən çıxarılmasına imkan verməmək
 - xarici investisiyaların artımı
 - idxlərin ixracdan üstünlüyü
 - istehsalın üstünlüyü
 - xərclərin azaldılması
-

Sual: Merkantilistlərin tədqiqat metodu hansıdır: (Sürət 15.05.2014 13:30:00) (Çəki: 1)

- təhlil və sintez
- məntiqi ardıcılığın gözlənilməsi
- təsvir etmək və təsnifləşdirmək
- induktiv və deduktiv
- bunların hamısı

Sual: Merkantilistlər nəyi əsas götürürdülər: (Sürət 15.05.2014 13:30:13) (Çəki: 1)

- dövlətin rolunun təhlilini, proteksionizmin tədqiqini
 - istehsal olunmuş nemətlərin istehlakını
 - ekvivalent mübadiləni
 - qeyri-ekvivalent mübadiləni
 - millətin mənafeyini
-

Sual: İqtisad elmi öz başlanğıcını hansı məktəbdən götürür (Sürət 15.05.2014 13:30:27) (Çəki: 1)

- merkantilizm
 - fiziokratlar nəzəriyyəsi
 - marjinalizm
 - klassik siyasi iqtisad
 - monetarizm
-

BÖLƏM: 0402

Ad	0402
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı ilkin Merkantilistlərin tədqiqatına aid deyil: (Çəki: 1)

- xarici bazarı cəlb etmək
 - ixrac olunan əmtəələrə maksimum yüksək qiymət qoymaq
 - əmtəələrin idxlərini məhdudlaşdırmaq
 - qızıl və gümüşün ölkədən çıxarılmasına imkan verməmək
 - ticarətçilərin mənafeyini ifadə etmək
-

Sual: Aşağıdakılardan hansı yetkin Merkantilistlərin tədqiqat obyektiñə aid deyil: (Çəki: 1)

- ticarət balansı ideyasının irəli sürülməsi
 - miqdar nəzəriyyəsinin irəli sürülməsi
 - monetarizm nəzəriyyəsinin irəli sürülməsi
 - ticarətçilərin mənafeyini ifadə etməsi
 - nisbətən aşağı qiymətlə xarici bazarların cəlb edilməsi
-

Sual: Tarixən birinci olan iqtisadi nəzəriyyə məktəbi: (Çəki: 1)

- merkantilizm
- keynsçılık
- klassik siyasi iqtisad
- fiziokratlar

neoliberalizm

Sual: F.Akvinskinin «ədalətli qiymət» nəzəriyyəsində əmtəə dəyərinin əsasında nə dururdu: (Çəki: 1)

- istehsal xərcləri
 - əmək məsrəfləri
 - istehsal xərcləri kübar ailələrin yaşayış təminatı
 - tədavül xərcləri
 - mənəvi-etik prinsiplər
-

Sual: Akvinski insanların ictimai statusunu necə müəyyən edirdi: (Çəki: 1)

- mülkiyyətə münasibətinə görə
 - mənəvi-etik prinsiplərə görə
 - milli mənsubiyyətinə görə
 - kübar cəmiyyətdəki mövqeyinə görə
 - fiziki və əqli əmək arasındaki fərqə görə
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	5
Maksimal faiz	5
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Merkantilistlərin xarakterik xüsusiyyətinə aid deyil: (Çəki: 1)

- cəmiyyətdə tarazlıq vəziyyətinin saxlanılmasında azad rəqabətin rolü
 - milli dövlətlərin meydana gəlməsi prosesinin iqtisadi-nəzəri əsaslandırılması hallarının olması
 - “Siyasi iqtisad” anlayışının elmi dövriyyəyə getirilməsi
 - bazar münasibətlərinin formallaşması və inkişaf etmiş Avropa ölkələrində onun klassik siyasi iqtisadla əvəz olunması spesifikliyini əsaslandırmışlar
 - cəmiyyətin sərvətinin pulla, qızılılla eyniləşdirilməsi
-

Sual: Aşağıdakılardan hansı Merkantilistlərin nöqsanı deyil: (Çəki: 1)

- Onlar mübadiləni öz təbiətinə görə qeyri-ekvivalent sayırdılar
 - Onların nəzəriyyəsində izafi dəyər ticarət mənfəəti formasında təzahür edir
 - Onlar cəmiyyətin sərvətini pulla eyniləşdirirdilər
 - Onlar kapital yığımını mübadilənin, xarici ticarətin törəməsi kimi başa düşürdülər
 - Onlar bazar iqtisadiyyatı münasibətlərinin formallaşmasının klassik siyasi iqtisadla əvəz olunması spesifikliyini əsaslandırdılar
-

Sual: Kanonistlərin baxışlarında xüsusi yer tutmuşdur: (Çəki: 1)

- qiymətin əsas mənbəyi kimi faydalılıq
 - "ədalətli qiymət" ideyası
 - pul kapitalının qeyri-məhsuldarlığı
 - faydalılıq+nadirlilik
 - hamısı düzdür
-

Sual: F.Akvinskinin fikirlərindən biri yanlışdır: (Çəki: 1)

- pul pul törədə bilmir, onun qazanc əldə etmək üçün istifadə edilməsi mümkün deyil
 - O "ədalətli qiymət" altında istehsal xərclərinə bərabər olan qiyməti başa düşmüşdür
 - O, təbii və bazar qiymətləri arasında əsaslı fərq olduğunu söyləmişdir
 - O, fiziki və əqli əmək arasında fərq qoyub, insanların ictimai statusunun onunla müəyyən edildiyini güman etmişdir
 - O, sosial bərabərliyə cəhd göstərməyi çox ciddi mühakimə etmişdir
-

Sual: Hansı iqtisadi məktəb ilk dəfə iqtisad sözünün əvvəlinə siyasi sözünü əlavə etmişdir: (Çəki: 1)

- marksist
 - neoklassik
 - keynsçi
 - marjinalist
 - merkantilist
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: U.Pettiyə görə dəyəri nə yaradır? (Çəki: 1)

- əmək məsrəfləri
 - istehsal xərcləri
 - faydalılıq həddi
 - nadirlilik prinsipi
 - qənaətcillik
-

Sual: Təkrar istehsal nəzəriyyəsinin müəllifi kimdir? (Çəki: 1)

- U.Petti
 - K.Marks
 - F.Akvinski
 - F.Kene
 - A.Smit
-

Sual: İlk dəfə hansı iqtisadi məktəb kənd təsərrüfatında təkrar istehsal və gəlirin bölgüsünü tətqiq etmişdir? (Çəki: 1)

- merkantilizm
 - keynsçi
 - fiziokratlar
 - monetarizm
 - marksizm
-

Sual: F.Kene fermerləri cəmiyyətin hansı sinfinə aid edirdi? (Çəki: 1)

- mülkiyyətçi sınıfə
 - qeyri-məhsuldar, səmərəsiz sınıfə
 - məhsuldar sınıfə
 - fəhlə sınıfınə
 - bəhrəhiz sınıfə
-

Sual: F.Kenenin fikrincə «Xalis məhsul» harada yaranır? (Çəki: 1)

- ticarətdə
 - sənətkarlıqda
 - tədavüldə
 - sənayedə
 - kənd təsərrüfatında
-

Sual: Klassik məktəb sərvətin mənbəyini nədə görürdü? (Çəki: 1)

- qızıl və gümüşdə
 - kənd təsərrüfatı istehsalında
 - xarici ticarətdə
 - ümumiyyətlə istehsalda
 - sənaye istehsalında
-

Sual: Fiziokratların “xalis məhsulu” həm təbiətin bəxş etdiyi nemət, həm də muzdlu fəhlənin izafisi əməyi tərəfindən yaradılan məhsul kimi izah etməsinin səbəbi nə idi: (Sürət 15.05.2014 13:35:02) (Çəki: 1)

- izafili dəyəri renta ilə eyniləşdirmələri
 - maddi nemətlərin artmasını təbiətin özü ilə əlaqələndirmələri
 - dəyərin mahiyyətini başa düşməmələri
 - kənd təsərrüfatını xalis məhsul gətirən yeganə sahə hesab etmələri
 - bunların hamısı
-

Sual: Kim izafili dəyəri renta ilə eyniləşdirirdi? (Sürət 15.05.2014 13:35:08) (Çəki: 1)

- K.Marks
 - A.Smit
 - F.Kene
 - D.Rikardo
 - F.Engels
-

Sual: Xalqın sərvətinin, onun artımının əmək bölgüsünün inkişafından asılılığını əsaslandıran iqtisadçı kimdir? (Süret 15.05.2014 13:35:17) (Çəki: 1)

- U.Petti
 - K.Marks
 - F.Akvniski
 - F.Kene
 - A.Smit
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Klassik siyasi iqtisadın təkamülünün III mərhələsinin nümayəndələri kimlərdir: (Çəki: 1)

- D.Rikardo, J.B.Sey, T.R.Maltus
 - A.Smit, D.Rikardo, U.Petti
 - J.B.Sey, T.R.Maltus, K.Marks
 - C.Mill, J.B.Sey, A.Smit
 - C.S.Mill, K.Marks, F.Engels
-

Sual: Klassik məktəbin xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- iqtisadi liberalizm
 - iqtisadiyyatın öz-özünü tənzimləməməsi
 - iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
 - əmək -dəyər nəzəriyyəsi
 - azad rəqabət
-

Sual: Iqtisadi artımın dövlət tənzimlənməsi nəzəriyyələrinə aid deyildir: (Çəki: 1)

- neoklassik
 - keynsçilik
 - neokeynsçilik
 - monetarist
 - klassik
-

Sual: Fiziokratların fikrincə, dövlətin funksiyasına aid deyil: (Çəki: 1)

- ticarətin tənzimlənməsi
- mülkiyyətin müdafiəsi
- ümumi təhsil
- ictimai xarakter daşıyan müəssisələrin saxlanması

bütün sadalananlar aiddir

Sual: Klassik məktəbin baxışı hansıdır: (Çəki: 1)

- xarici ticarətlə və ölkəyə pulun gəlməsi ilə əlaqədar olan fəaliyyət
 - sərvətin yaradıldığı istehsal sferasının öyrənilməməsi
 - kapitalist istehsal üsulu və ona xas olan istehsal və mübadilə münasibətləri
 - sərvətin mənbəyinin sənaye əməyi olduğu istehsal sferasını öyrənmək
 - heç biri doğru deyil
-

Sual: Kim əmək haqqına əməyin təbii qiyməti kimi baxmış, onun kəmiyyətini zəruri yaşayış vasitələrinin dəyərinə bərabər tutmuşdur? (Çəki: 1)

- U.Petti
 - A.Smit
 - D.Rikardo
 - J.B.Sey
 - C.Mill
-

Sual: Klassik siyasi iqtisad məktəbinin tədqiqat predmeti nədən ibarət idi? (Çəki: 1)

- tədavül sferası
 - istehsal sferası
 - tədavül və istehsal sferası
 - ticarətin üstünlüyü
 - əmtəələrin reallaşdırılması
-

Sual: Klassik məktəbin iqtisadiyyatın tənzimlənməsi haqqında təlimi nəyə əsaslanır? (Çəki: 1)

- iqtisadiyyatın öz-özünü tənzimləməsi
 - dövlət tərəfindən iqtisadiyyatın idarə edilməsi
 - fiskal
 - pul-kredit
 - sosial sahənin
-

Sual: Kim torpağı “sərvətin anasıdır” adlandırmışdı: (Çəki: 1)

- A.Smit
 - U.Petti
 - K.Marks
 - D.Rikardo
 - J.B.Sey
-

Sual: Rentanı təbii qüvvələrin bəxşişi hesab edirdilər: (Çəki: 1)

- merkantilistlər
- fiziokratlar
- marksistlər
- keynsçilər

marjinalistlər

Sual: Kimin təlimində izafi məhsul torpaq rentası və faiz formasıda çıxış etmişdir? (Çəki: 1)

- A.Smit
 - U.Petti
 - K.Marks
 - T.R.Maltus
 - S.Sismondi
-

Sual: Klassik siyasi iqtisadın təkamülünün I mərhələsinin nümayəndələri kimlərdir: (Sürət 15.05.2014 13:37:58) (Çəki: 1)

- D.Rikardo, A.Smit
 - P.Buagilber, U.Petti
 - T.R.Maltus, K.Marks
 - J.B.Sey, A.Smit
 - C.S.Mill, K.Marks
-

Sual: Kim ilk dəfə yoxsul kəndlilərin mənafeyini müdafiə etmişdir? (Sürət 15.05.2014 13:38:09) (Çəki: 1)

- P.Buagilber
 - A.Smit
 - K.Marks
 - D.Rikardo
 - J.B.Sey
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı fikirlərdən hansı Pettiyə məxsusdur: (Çəki: 1)

- torpağın qiyməti kapitallaşmış rentadır
 - torpaq rentası, torpağın becərilməsinə sərf edilmiş əmək məhsulunda birinci çıxılmalıdır
 - mübadilə dəyəri renta ödənməyən torpaq üzərində istehsaldə istifadə edilən əmək miqdarı ilə müəyyən olunur
 - azad rəqabətin əsasında yaranan həqiqi qiymət iqtisadi müvazinətin əsasıdır
 - dövlət iqtisadiyyata müdaxilə etməməlidir
-

Sual: Aşağıdakı fikirlərdən hansı fiziokratları xarakterizə edir: (Çəki: 1)

- Onlar bir tərəfdən idealizmə uyduqları, ona əməl etdikləri halda, digər tərəfdən materializmə meyl etmişlər
 - Onlar bir tərəfdən iqtisadi hadisə və proseslərə analitik yanaşmış, digər tərəfdən təsviredicilik etmişlər
 - Onlar iqtisadi hadisələrə və hər bir tədbirə cəmiyyətin məhsuldar qüvvələrinin və millətin sərvətinin inkişafı nöqteyi-nəzərdən yanaşmışlar
 - Onlar iqtisadiyyatın insanların iradəsindən asılı olmayan obyektiv qanunların fəaliyyət göstərdiyi bir sistem olması haqqında təlim işləyib hazırlamışlar
 - Onlar siyasi iqtisada həm pozitiv və həm də normativ elm kimi baxmışlar
-

Sual: U.Pettinin iqtisadi görüşləri elə dövrdə formalaşmışdır ki: (Çəki: 1)

- həmin dövrdə dünya bazarının yaranması və beynəlxalq ticarətin genişlənməsi baş vermişdir
 - həmin dövrdə ticarət mənfəəti kapitala çevrilmişdir
 - həmin dövrdə ilkin kapital yığıımı prosesi başa çatmışdır
 - həmin dövrdə sənaye çevrilişi təzəcə başlamışdı
 - həmin dövrdə istehsalın manifaktura forması üstünlük təşkil etmişdir
-

Sual: P.Bualgilberin iqtisadi görüşləri elə dövrdə formalaşmışdır ki: (Çəki: 1)

- bu dövrdə burjuaziya təsərrüfatın bütün sahələrində hakim qüvvəyə çevrilmişdir
 - bu dövrdə iqtisadi və siyasi dəyişikliklər merkantilist siyasetini tutarsız etmişdir
 - həmin dövrdə burjuaziyanın mənafeyi, məhsuldar qüvvələrin və iqtisadi inkişafın mənafeyinə uyğun gəldi
 - bu dövrdə feodal sistemi öz əhəmiyyətini saxlayırdı, kapitalist münasibətləri ləng inkişaf edirdi
 - bu dövrdə feodalizmin dağıılması başa çatmış və liberal bazlı sistemli kapitalist iqtisadiyyatı təşəkkül tapmışdı
-

Sual: Hansı iqtisadi nəzəriyyə belə nəticəyə gəlir ki, bazarlar uzunmüddətli dövrdə artım tempindən kənarlaşma tendensiyasını özləri tənzimləyirlər? (Çəki: 1)

- Keyns nəzəriyyəsi
 - Monetarist nəzəriyyə
 - Klassik nəzəriyyə
 - Təklif nəzəriyyəsi
 - Marjinalist nəzəriyyə
-

Sual: Klassik siyasi iqtisad əmək haqqını nə ilə əlaqələndirirdi? (Çəki: 1)

- fizioloji minimum ilə
 - yaşayış minimumu ilə
 - maksimum imkan səviyyəsi
 - həyat səviyyəsinin yaxşılaşdırılması
 - əməyin pulla ifadəsi
-

Sual: K.Marks kimi “müsəir siyasi iqtisadın” əsl banisi adlandırmışdır: (Çəki: 1)

- A.Smit

- D.Rikardo
 - J.B.Sey
 - K.Marks
 - F.Kene
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: A. Smit «görünməyən əli» necə izah edirdi? (Çəki: 1)

- iqtisadiyyatı cəmiyyətin mənafeyi baxımından dövlət idarəçilik mexanizmi
 - azad rəqabət şəraitində obyektiv iqtisadi qanunlara əsaslanan sahibkarların fəaliyyəti kimi
 - ilahi tərəfindən irəlicədən müəyyən edilən təsərrüfat mexanizmi
 - dəyərin qiymətlə əlaqəsi kimi
 - qiymətin tənzimlənməsi kimi
-

Sual: Klassik iqtisadın nümayəndəsi A.Smitə görə kapital: (Çəki: 1)

- toplanmış, maddiləşmiş əməkdir
 - əşya deyil, ictimai münasibətdir
 - başqa nemət və xidmətlər istehsalına sərf olunan nemətlər ehtiyatıdır
 - puldur
 - insanın əmtəə və xidmətlər istehsalında istifadə olunan biliyi və təcrübəsi, enerjisidir
-

Sual: A.Smitin bazar haqqında təliminin əsas müddəası: (Çəki: 1)

- görünməz əl nəzəriyyəsi
 - əmək bölgüsü
 - iqtisadi ehtiyatların məhdudluğu
 - əmək dəyər nəzəriyyəsi
 - yeniliklərin tətbiqi
-

Sual: A.Smitə görə hansı sferaya tətbiq olunan kapital daha çox dəyər yaradır? (Çəki: 1)

- əkinçilik
 - ticarət
 - sənaye
 - istehsal xərcləri
 - təkrar istehsal
-

Sual: "Bazarın görünməz əli" ifadəsi kimə aiddir? (Çəki: 1)

- C.M.Keynsə
 - M.Fridmana
 - A.Marşala
 - A.Smitə
 - D.Rikardoya
-

Sual: A.Smitin tədqiqatının nəticəsində: (Sürət 15.05.2014 13:41:43) (Çəki: 1)

- iqtisadiyyat tam sistem, biliyin əsas sahəsi kimi müəyyən edilmişdir
 - siyasi iqtisad elmə, iqtisadi biliklər sisteminə çevrilmişdir
 - pulun miqdar nəzəriyyəsinə üstünlük verilmişdir
 - kapitalın elmi təhlili verilmişdir
 - materialist dialektik metod tətbiq olunmuşdur
-

Sual: A.Smitin tədqiqatının çıxış nöqtəsi: (Sürət 15.05.2014 13:41:48) (Çəki: 1)

- görünməz əl nəzəriyyəsi
 - əmək bölgüsü
 - iqtisadi ehtiyatların məhdudluğu
 - əmək dəyər nəzəriyyəsi
 - yeniliklərin tətbiqi
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı A.Smitin tədqiqat obyektiinə aid deyil? (Çəki: 1)

- siyasi iqtisadın elmə, iqtisadi biliklər sisteminə çevrilməsi
 - insanların mürəkkəb təsərrüfat fəaliyyətini idarə edən “iqtisadi insan” ideyasının elmi dövriyyəyə gətirməsi
 - “Görünməz əl” anlayışlar ideyasının elmi dövriyyəyə gətirməsi
 - xalqın sərvətinin, onun artımının əmək bölgüsünün inkişafından asılılığının əsaslandırılması
 - təbii və bazar qiymətlərinin fərqləndirilməsi
-

Sual: A.Smit dəyəri necə izah edirdi: (Çəki: 1)

- tələb və təklif ilə
 - istehsal xərcləri ilə
 - istehsal xərclərinin faydalılığı tələbi ilə
 - əmək haqqının, mənfəət və torpaq rentasının cəmi ilə
 - istehsalın üç amili ilə
-

Sual: A.Smitin mühüm xidməti odur ki, (Çəki: 1)

- O ümumiləşdirilmiş abstrakt əsas və dövriyyə kapitalı anlayışını irəli sürür. Bu iki növ kapital arasındaki fərqi o, dövriyyə kapitalının tədavül vasitəsilə mənfəət, əsas kapitalın isə tədavülsüz mənfəət gətirməsində görür
 - O pis istehsal şəraitindəki əmək məsrəflərini dəyərin tənzimləyicisi hesab etmişdir
 - O mənfəəti artıq dəyər adlandırmış onun fəhlə tərəfindən yaradıldığını və kapitalist tərəfindən məniməsnildiyini qeyd etmişdir
 - o təbii azadlıq sistemində sınıflar arasında azalması mümkün olmayan mənafə çatışmamazlığı ilə əlaqələndirmişdir
 - o əməyin kapitalist tərəfindən istismar olunduğu fikrini irəli sürmüşdür
-

Sual: Əmək-dəyər nəzəriyyəsinin ilk müəllifi kim olmuşdur: (Çəki: 1)

- A.Smit
 - K.Menger
 - D.Rikardo
 - K.Marks
 - J.B.Sey
-

Sual: Aşağıdakı əlamətlərlə səciyyələnən “iqtisadi insan modelinin banisi kimdir:- iqtisadi davranışının səbəblərində şəxsi maraqların müəyyənləşdirici rolü;-iqtisdi subyektin öz işlərində səriştəliyi;-bazar iqtisadiyyatında insanların təsərrüfat fəaliyyətinin əsas səbəbirafahın qeyri-pul amilləri nəzərə alınmaqla gəlirin maksimumlaşdırılması: (Çəki: 1)

- A.Marşall
 - C.Bentam
 - A.Vaqner
 - D.Rikardo
 - C.Mill
-

Sual: Aşağıdakılardan hansı A.Smitin tədqiqat obyektinə aiddir: (Çəki: 1)

- iş qüvvəsinin dəyəri ilə onun yaratdığı dəyər arasındaki fərqin kəşf edilməsi
 - pulun miqdar nəzəriyyəsinə üstünlük verilməsi
 - “iqtisadi insan” kateqoriyasının bazar subyekti kimi öyrənilməsi
 - təbii və bazar qiymətlərinin fərqləndirilməsi
 - iqtisadiyyatın tam sistem kimi müəyyən edilməsi
-

Sual: A.Smit əmək bölgüsünü necə izah edirdi: (Sürət 15.05.2014 13:42:28) (Çəki: 1)

- sərvəti artırmağın birbaşa amili kimi
 - istehsal xərcləri kimi
 - istehsal xərclərinin faydalılığı kimi
 - əmək haqqının, mənfəət və torpaq rentasının cəmi kimi
 - istehsalın əsas amili kimi
-

Sual: Əmək-dəyər nəzəriyyəsinin əsasını kim qoymuşdur: (Sürət 15.05.2014 13:42:34) (Çəki: 1)

- U.Petti

- A.Smit
 - D.Rikardo
 - K.Marks
 - J.B.Sey
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: A.Smit dəyərin ölçüsü kimi nəyi əsas götürmüştü: (Çəki: 1)

- əmtəənin istehsalı üçün zəruri olan iş vaxtını
 - bütün cəmiyyətin tələbatı ilə bu tələbatı ödəməyə kifayət edən əməyin miqdarı arasındaki nisbət kimi
 - pis istehsal şəraitində əmtəə istehsalına sərf olunan iş vaxtı ilə
 - əmtəə istehsalına sırf olunan iqtisadi məsrəflərləri
 - nemətin iqtisadi faydalılığını
-

Sual: A.Smitin əmək-dəyər nəzəriyyəsinin ziddiyəti ondadır ki: (Çəki: 1)

- O əməklə kapital arasındaki mübadilə prosesini və əmtəələrin reallaşmasında əmələ gələn gəlirlərin təhlilini əmək-dəyər mövqeyində apara bilməmişdir
 - O bölgünün cəmiyyətin maddi sərvətinin artması üçün daha əlverişli sosial şəraitin yaratdığını duymuşdur
 - O dəyərin mütləq və nisbi formada olduğunu göstərmmişdir
 - O dəyərin bilavasitə mənbəyini yalnız bir müəyyən konkret əmək olduğunu göstərmmişdir
 - O dəyərin mənbəyini, qızıl, gümüş və digər qiymətli metallar istehsalına sərf olunan konkret əməyi, ümumi əmək kimi vermişdir
-

Sual: A.Smit elə bir dövrdə yaşamışdır ki: (Çəki: 1)

- həmin dövrdə iri torpaq mülkiyyətçilərinin mənafeyi müdafiə olunmuşdu
 - həmin dövrdə burjuaziyanın mənafeyi iqtisadi inkişafın mənafeyinə uyğun gəlirdi
 - liberal bazar sistemli kapitalist iqtisadiyyatı təşəkkül tapmışdı
 - bu dövrdə burjuaziya təsərrüfatın bütün sahələrində hakim qüvvəyə çevrilmişdir
 - Qərbi Avropa ölkələrinin sosial-iqtisadi həyatında böyük dəyişikliklər baş vermişdi
-

Sual: A.Smit və D.Rikardo göstərmişdilər ki, kapitalizm üçün əsas problem: (Çəki: 1)

- satış problemdir
- istehsalın artımını təmin edən yiğimdır
- durğunluq problemdir
- kəsirli istehlak nəzəriyyəsidir

Əhali artıqlığıdır

Sual: A.Smitin mühüm xidməti odur ki, (Süret 15.05.2014 13:45:40) (Çəki: 1)

- O kapitalizmdə gəlirin dəqiq təsnifatını vermişdir
 - O pis istehsal şəraitindəki əmək məsrəflərini dəyərin tənzimləyicisi hesab etmişdir
 - O mənfəəti artıq dəyər adlandırmış onun fəhlə tərəfindən yaradıldığını və kapitalist tərəfindən mənimşənildiyini qeyd etmişdir
 - O təbii azadlıq sistemində sınıflar arasında azalması mümkün olmayan mənafə çatışmamazlığı ilə əlaqələndirmişdir
 - O əməyin kapitalist tərəfindən istismar olunduğu fikrini irəli sürmüştür
-

Sual: Azadlıq şəraitində fəaliyyət göstərən iqtisadiyyatın elmi sistemini ilk dəfə kim yaratmışdır: (Çəki: 1)

- K.Marks
 - D.Rikardo
 - A.Marşall
 - A.Smit
 - U.Petti
-

Sual: A.Smit mənfəəti necə izah etmişdir: (Çəki: 1)

- kapitalın qazancı kimi
 - avans olunmuş kapitalın törəməsi kimi
 - mənfəəti izafi dəyərin çevrilmiş forması kimi
 - izafi dəyərin mənfəətə bərabər olması kimi
 - fəhlənin öz dəyərindən artıq yaratdığı dəyər kimi
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: D.Rikardo dəyəri nəyin əsasında müəyyən edirdi? (Çəki: 1)

- əmək nəzəriyyəsi
 - xərclər nəzəriyyəsi
 - faydalılıq nəzəriyyəsi
 - reallaşma nəzəriyyəsi
 - müqayisəli xərclər nəzəriyyəsi
-

Sual: D.Rikardonun vergi konsepsiyasına görə nəyə vergi qoymaq mümkün deyildir: (Çəki: 1)

- rentaya
 - real əmək haqqına
 - kapital qoyuluşuna
 - istehlakçılara
 - sənayeçilərə
-

Sual: D.Rikardoya görə əmək haqqı azalma meylinə niyə görə malikdir? (Çəki: 1)

- sahibkarlar fəhlələrin əməyinin qiymətini aşağı salırlar
 - yüksək səviyyəli doğum tempi əmək təklifini artırır
 - maşın və mexanizmlər fəhlələrin əməyini sıxışdırır
 - əmək şəraitinin əlverişli olmamasına görə
 - əməyin ixtisaslaşdırılmamasına görə
-

Sual: Kim sərvətin yaradılmasında əməklə yanaşı, torpağın da iştirak etdiyini göstərmişdir? (Çəki: 1)

- F.Kene
 - D.Rikardo
 - J.Türqo
 - U.Petti
 - P.Buagilber
-

Sual: D.Rikardonun hansı fikirləri iqtisad elminin qızıl fonduna daxil olmuşdur: (Sürət 15.05.2014 13:50:18) (Çəki: 1)

- əmək-dəyər nəzəriyyəsi
 - pulun miqdar nəzəriyyəsi
 - torpaq rentası ilə bağlı fikirlər
 - əmək haqqı nəzəriyyəsi
 - vergi və vergiqoyma məsələləri
-

Sual: D.Rikardoya görə, rentanın kəmiyyəti nədən asılıdır? (Sürət 15.05.2014 13:50:39) (Çəki: 1)

- kənd təsərrüfatına çəkilən əmək məsrəflərindən
 - kənd təsərrüfatı istehsalına cəlb olunmuş torpaqlardakı məhsuldarlıq fərqindən
 - torpağın məhsuldarlığının azalması qanunundan
 - orta mənfəət normasından
 - torpaqlara çəkilən əmək məsrəflərindən
-

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisad elminin əsas vəzifəsinin ictimai sərvətin bölgüsünü idarə edən qanunların müəyyən edilməsini göstərən müəllif kimdir: (Çəki: 1)

- K.Marks
 - D.Rikardo
 - A.Marsall
 - A.Smit
 - U.Petti
-

Sual: Aşağıdakılardan hansı D.Rikardonun pul tə davülü haqqındaki fikirlərinə aid deyil: (Çəki: 1)

- pulun tə davül sürəti
 - pula tələb və onu müəyyən edən amillər
 - pulun yiğim funksiyası
 - kağız pulun qızılı dəyişdirilə bilməsi
 - qızılıın beynəlxalq hərəkətinin mexanizmi
-

Sual: D.Rikardoya görə: (Çəki: 1)

- əmək haqqının səviyyəsində dəyişmələr mübadilə dəyərinə təsir etmir, bu dəyişmə sadəcə olaraq mənfəət səviyyəsinə təsir edir
 - əgər mənfəət və əmək haqqı qiymətə münasibətə görə birincidirsə, renta isə ona münasibətdə ikincidir
 - renta qiymət ilə əmək haqqı və mənfəətin fərqidir
 - həqiqi sərvətin hər cür artımı onda tətbiq olunan əməyin miqdarının hər cür artımı dolayısı torpaqdan əldə olunan rentanın yüksəlməsinə gətirib çıxarır
 - fəhlə və torpaq mülkiyyətçiləri bütün şəraitlərdə ictimai sərvətin artmasında maraqlıdır
-

Sual: D.Rikardonun pul nəzəriyyəsində çatışmayan cəhət hansıdır: (Çəki: 1)

- əgər tə davüldə kağız pulların miqdarı artarsa, onda digər şərtlər dəyişməzsə, onlar əvvəlki pul kütlesinin ifadə etdiyi əmtəə kütlesi ekvivalentini ifadə edəcəkdir
 - kağız pul tə davülü ilə qızıl pul tə davülü arasında prinsipial fərq qoymamışdır
 - tə davülün tələbatından artıq qızıl və ya gümüş pullar buraxılırsa, onlar öz dəyəri olduğundan tə davül sferasından çıxıb yiğima gedə bilir
 - pulun dəyəri tə davüldə bərqərar olur və tə davüldəki pulların kəmiyyətindən asılıdır
 - əgər mövcud ölkədə həddindən çox qızıl toplanarsa, onda bu ölkədə malların qiyməti artır
-

Sual: D.Rikardonun iqtisad elminin metodologiyasına gətirdiyi yenilik: (Çəki: 1)

- elmi abstraksiya
 - müqayisəli təhlil metodu
 - iqtisadi təhlil metodu
 - statistik-iqtisad metodu
 - eksperiment metodu
-

Sual: Aşağıdakılardan hansı D.Rikardonun tədqiqat obyektinə aid deyil: (Çəki: 1)

- pulun miqdar nəzəriyyəsinə üstünlük verilməsi
 - təbii və bazar qiymətlərinin fərqləndirilməsi
 - müqayisəli istehsal xərcləri təliminin yaranması
 - sərvətin pulla eyniləşdirilməsinin inkarı
 - iqtisadiyyatın tam sistem kimi müəyyən edilməsi
-

Sual: Aşağıdakılardan hansı D.Rikardonun tədqiqat obyektinə aiddir: (Çəki: 1)

- "İqtisadi insan" anlayışının elmi dövriyyəyə gətirməsi
 - xalqın sərvətinin əmək bölgüsünün inkişafından asılılığının əsaslandırılması
 - sərvətin pulla eyniləşdirilməsinin inkarı
 - kapitalizmdə gəlirin dəqiq təsnifatının verilməsi: əmək haqqı, mənfəət, renta
 - pulun miqdar nəzəriyyəsinə üstünlük verilməsi
-

Sual: U.Pettinin iqtisad elminin metodologiyasına gətirdiyi yenilik: (Çəki: 1)

- elmi abstraksiya, kauzal
 - müqayisəli təhlil metodu
 - iqtisadi təhlil metodu
 - statistik-iqtisad metodu
 - eksperiment metodu
-

BÖLƏM: 0703

Ad	0703
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: D.Rikardo mənfəəti necə izah etmişdir: (Çəki: 1)

- kapitalın qazancı kimi
 - avans olunmuş kapitalın törəməsi kimi
 - mənfəəti izafi dəyərin çevrilmiş forması kimi
 - izafi dəyərin mənfəətə bərabər olması kimi
 - fəhlənin öz dəyərindən artıq yaratdığı dəyər kimi
-

Sual: D.Rikardo elə bir dövrdə yaşayıb yaratmışdır ki: (Çəki: 1)

- həmin dövrdə merkantlist düşüncələrdən klassik iqtisadi düşüncəyə keçid başlamışdır
- həmin dövrdə kapitalist istehsalının manifaktura mərhələsi yaranmışdır
- ticarət mənfəəti kapitala çevrilərək, sənaye istehsalına yönəlmüşdür
- ticarət mənfəəti kapitala çevrilərək, kənd təsərrüfatının inkişafına istiqamətlənmişdir
- bu dövrdə burjuaziyanın mənafeyi məhsuldar qüvvələrin və iqtisadi inkişafın mənafeyinə uyğun gelirdi

Sual: D.Rikardo vergiqoyma məsələsini nə ilə əlaqədə öyrənmişdi: (Çəki: 1)

- kapital yiğimi ilə
 - məhsul istehsalının həcmi ilə
 - gəlir bölgüsü ilə
 - pulun miqdar nəzəriyyəsi ilə
 - əmək-dəyər nəzəriyyəsi ilə
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: J.B.Seyin qanunu öz əhəmiyyətini hansı alimin nəzəriyyəsindən sonra itirdi: (Çəki: 1)

- K.Menger
 - A.Marşall
 - C.Klark
 - C.Keyns
 - M.Fridmen
-

Sual: J.B.Sey istehsal amiillərini necə təsnifləşdirirdi? (Çəki: 1)

- əmək və kapital
 - kapital, torpaq, sahibkarlıq qabiliyyəti
 - əmək və torpaq
 - əmək və sahibkarlıq qabiliyyəti
 - kapital, torpaq, əmək
-

Sual: T.R.Maltusa görə həndəsi silsilə ilə nə artırdı? (Çəki: 1)

- istehsal
 - istehlak şeyləri
 - əhali
 - istehsal vasitələri
 - bütövlükdə istehsal amilləri
-

Sual: Sərt qiymət əsasında ümumi tarazlığın saxlanması-bu hansı qanundur: (Çəki: 1)

- əmək məhsulunun əmək haqqından üstün artması qanunu
- tələbatın daim artması qanunu
- pul tədavülü qanunu
- Sey qanunu

izafi dəyər qanunu

Sual: Hansılar klassik iqtisadi məktəbin davamçıları olmamışlar? (Çəki: 1)

- S.Sismondi, A.Prudon
 - R.Maltus, N.U.Senior
 - F.Bastiya, J.B.Sey
 - C.R.Mak-Kullax, C.Mill
 - K.Marks, F.Engels
-

Sual: C.Millə görə: (Çəki: 1)

- kapitalın köməyilə əməklə istehsal olunan əmtəənin dəyərinə kapitalın dəyəri daxil edilməməlidir
 - kapitalın köməyilə əməklə istehsal olunan əmtəənin dəyərinə kapitalın dəyəri daxil edilməlidir
 - əmək sərvətin yeganə mənbəyidir
 - dəyər əməklə deyil, faydalılıqla müəyyən olunur
 - əmtəədə maddiləşmiş əməyin miqdarı, onun istehsal xərcləri ilə şərtlənir
-

Sual: Aşağıdakı fikirlərdən hansı C.Millə aid deyil: (Çəki: 1)

- O, xüsusi torpaq mülkiyyətinə qarşı çıxmış və onun milliləşdirilməsini tələb etmişdir
 - O, torpaq mülkiyyətçilərinin deyil, kapital sahiblərinin mənafelərini müdafiə etmişdir
 - istehsal prosesində iştirak edən maşınların, xammalın, yanacağın dəyərini yiğilmiş əmək-kapital kimi götürmüş və onlar işləyərək dəyər yaratdığını söyləmişdir
 - əmtəənin dəyəri kapitalistin kapital məsrəfləri, əmək haqqına onun sərf etdiyi xərcləri və mənfəəti ilə müəyyən olunur
 - O kapitalist münasibətlərini sadə əmək təsərrüfatı münasibətləri ilə eyniləşdirir
-

Sual: C.R.Mak-Kullox göstərmüşdür ki: (Çəki: 1)

- cəmiyyətin iqtisadi həyatı bu və ya digər xalqın milli xüsusiyyətlərindən asılı olmayaraq ümumi xarakterə malik olan iqtisadi qanunlarla tənzimlənir
 - mənfəət kapitalistin öz kapitalını istehlaka sərf etməkdən “imtina” etdiyinə görə onun mükafatıdır
 - əmək haqqı fəhlənin öz istirahət və rahatlığından “imtina” edib işlədiyinə görə onun mükafatıdır
 - sahibkar gəliri, idarə etdiyinə görə kapitalistin əmək haqqıdır
 - əmək haqqı və mənfəət bir-biri ilə əks proporsional asılılıqda olur
-

Sual: Prudon mülkiyyəti necə izah edirdi: (Çəki: 1)

- resursun özü deyil, resursdan istifadəyə verilən hüquq dəsti və ya pay mülkiyyətidir
 - təyinatından asılı olaraq əşyanın faktiki tətbiq edilməsidir
 - istehsal, bölgü, mübadilə və istehlak prosesində istehsal vasitələrinin və onların köməyi ilə hazırlanmış maddi nemətlərin mənimşənilməsidir
 - “Mülkiyyət oğurluqdur”, mülkiyyət məhvə məhkumdur, təbiətə və şüura ziddir
 - kimə və hansı miqdarda məxsus olduğunu təsbit edən əmlak münasibətləridir
-

Sual: S.Sismondi siyasi iqtisada necə baxırdı: (Çəki: 1)

- cəmiyyətin istehsal münasibətlərini öyrənən elm kimi
 - sərvət və onun artırılması üsulları haqqında elm kimi
 - məhsuldar qüvvələri öyrənən elm kimi
 - resursların nadirliyini öyrənən elm kimi
 - bunların heç biri
-

Sual: S.Sismondi infliyasiyaya necə tərif verirdi: (Çəki: 1)

- pulun alıcılıq qabiliyyətinin uzun müddət aşağı düşməsi prosesi kimi
 - məcmu tələb və məcmu təklif arasında uyğunsuzluq kimi
 - qiymətin ümumi səviyyəsinin artması kimi
 - tədavül kanallarının əlavə kağız pullarla həddindən artıq doldurulmasının nəticəsi kimi
 - iqtisadiyyatın qeyri-sabitliyinin mühüm aspekti kimi
-

Sual: Kim siyasi iqtisadın predmetini dövlətdən asılı olan xalqın maddi rifahı kimi müəyyən etmişdir: (Sürət 15.05.2014 13:54:00) (Çəki: 1)

- S.Sismondi
 - K.Marks
 - D.Rikardo
 - C.Klark
 - A.Marşal
-

Sual: Kim iqtisadi təhlildə elmi abstraksiya metodundan istifadə etməsinə qarşı çıxmışdır: (Sürət 15.05.2014 13:54:13) (Çəki: 1)

- A.Smit
 - S.Sismondi
 - K.Marks
 - A.Marşal
 - K.Menger
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: J.B.Seyin fikrinə görə: (Çəki: 1)

- təklif müvafiq tələb yaradır
- tələb müvafiq təklif yaradır
- pul təkrar istehsalın müstəqil amilidir
- dövlətin iqtisadiyyata müdaxiləsi zəruridir

-
- doğumun yüksək tempi əhali artıqlığı yaradır
-

Sual: J.B.Sey qanunu belədir ki: (Çəki: 1)

- qiymətlərin artımı təklifin çoxalmasına gətirib çıxarır
 - tələfin, eləcə də tələbin əyrisinin hərəkətləri bazar tarazlığına gətirib çıxarır
 - təklif özünün xüsusi tələbini yaradır
 - əmək haqqı və qiymət əvəz hesab olunmur, ona görə də bazar tarazlığının əldə olunmasına əngəl yaradır
 - qiymətin artımı təklifin azalmasına gətirib çıxarır
-

Sual: C.S.Mill mənfiət normasının azaldılmasına əks təsir edən amilləri müəyyən etmişdir. Onlardan biri yanlışdır: (Çəki: 1)

- böhran dövrində kapital itkisi
 - texniki təkmilləşdirmə
 - xarici ticarətin əmək haqqına alınan məhsulların real istehsal xərclərini aşağı salanadək genişlənməsi
 - kapital ixracı
 - kapital idxlı
-

Sual: Aşağıdakı nəzəriyyələrdən hansı Maltusa malikdir: (Çəki: 1)

- böhran nəzəriyyəsi-yığım artıqlığı və bu əsasdan yaranan kəsirli istehlak nəzəriyyəsidir
 - böhran tələbin həm artıqlığı, həm də çatışmazlığı üzündən baş verir
 - bütün alıcı və satıcılar "Zənginlik zənciri" içində bir-biri ilə sıx şəkildə bağlanmışdır
 - adamlar nemətlərin nəinki çatışmazlığından, eyni zamanda artıqlığından da ölü bilərlər
 - ümumi böhran mümkün deyil, yalnız təsadüfi ayrı-ayrı məhsullar istehsalının böhranı labüddür
-

Sual: Natamam istehlak nəzəriyyəsinin müəllifi kimdir? (Çəki: 1)

- S.Sismondi
 - U.S.Cevons
 - K.Marks
 - A.Marşal
 - C.Keyns
-

Sual: İqtisadi tsiklin əsas səbəbi cari gəlirlərin çox hissəsinin əmanətə, az hissəsinin isə şəxsi istehlaka yönəlməsidir. Bu hansı nəzəriyyədir? (Çəki: 1)

- xarici amillər nəzəriyyəsi
 - monetar nəzəriyyə
 - natamam istehlak nəzəriyyəsi
 - marksist nəzəriyyə
 - ifrat yığım nəzəriyyəsi
-

Sual: N.U.Senior D.Rikardonun davamçılarından hansı fərqli fikri söyləmişdir: (Çəki: 1)

- dəyər = istehsal xərcləri+mənfəətə
 - əmək haqqı bilavasitə canlı əməyin, mənfəət isə maddiləşmiş, keçmiş əməyin haqqıdır
 - dəyər ünsürlərinin və onların gəlirlərinin psixoloji izahını vermişdir
 - maşın, heyvan və yaxud təbiət qüvvələri ilə baş verən fəaliyyətin də əmək kimi zühür etdiyini qeyd edir
 - fəhlə əməyin tam dəyərini alır, yeni yaradılmış dəyərdən onun aldığı nə varsa, bunu o deyil, onun canlı əməyi deyil, kapitalda təcəssümlənmiş keçmiş əmək yaratmışdır
-

Sual: S.Sismondi xarici bazarlarsız əlavə dəyərin tam reallaşması üçün nə təklif edirdi: (Çəki: 1)

- gəlirlərin artırılmasını
 - məhsul buraxılışının həcminin artırılmasını
 - "Üçüncü şəxs"in- (aralıq siniflər və təbəqə, xırda istehsalçılar-kəndlilər, kustarlar və sənətkarlar) mövcudluğunu
 - əmək məhsuldarlığının artırılmasını
 - əmək bölgüsünün dərinləşməsini
-

Sual: S.Sismondi əmək bölgüsünü necə izah edirdi: (Çəki: 1)

- əmək bölgüsü və mübadilə əməyə qənaət edir
 - əmək bölgüsü insanlar arasında onların əmək məhsullarının mübadiləsinə səbəb olur
 - əmək bölgüsünə, onun ictimai formasından asılı olmayan mücərrəd forma kimi baxmışdır
 - əmək bölgüsü əmək məhsuldarlığını nə qədər artırırsa, ona proporsional olan insanın əqli və fiziki qüvvələrinin, sağlamlığını və şagirdlərinin itirilməsi deməkdir
 - bunların hamısı doğrudur
-

Sual: Sərvəti istehlak predmetlərində görən iqtisadçı kim olmuşdur: (Çəki: 1)

- S.Sismondi
 - U.S.Cevons
 - K.Marks
 - A.Marşall
 - P.Buagilber
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: C.Millə görə: (Çəki: 1)

- kapitalın köməyi ilə əməklə istehsal olunan əmtəənin dəyərinə kapitalın dəyəri daxil edilməməlidir
 - alıcı əmtəənin satıcısının təkcə əmək haqqını deyil, həm də mənfəəti ödəməlidir
 - kapitalın köməyi ilə əməklə istehsal olunan əmtəənin dəyərinə kapitalın dəyəri daxil edilməlidir
 - cəmiyyətin inkişafının indiki vəziyyətində əsas məqsəd xüsusi mülkiyyət sisteminin devrilməsinə cəhd etmək deyil, ancaq onu yaxşılaşdırmaqdır
 - əmək haqqı və mənfəət bir-biri ilə əks proporsional asılılıqda olur
-

Sual: J.B.Seyin xidmətlərindən biri ondan ibarətdir ki: (Çəki: 1)

- D.Rikardonun qəbul etmədiyi ümumi istehsal böhranının mümkünüyünü qəbul edirdi
 - D.Rikardonun qəbul etdiyi ümumi istehsal böhranının mümkünüyünü qəbul etmirdi
 - satış problemini iqtisadi nəzəriyyənin mərkəzinə qoymuşdur
 - əhalinin sayının dəyişməsi qanuna uyğunluqlarını öyrənən ilk adam olmuşdur
 - bazar iqtisadiyyatında məcmuu məhsulun realllaşması kimi mühüm problemi irəli sürən ilk iqtisadçı olmuşdur
-

Sual: J.B.Seyin "Bazarlar qanunu"nun əsas mahiyyəti nədir? (Çəki: 1)

- "bütün alınanlar satılıb və bütün satılanlar alınıb"
 - daxili bazarlarda xaricdəki kimi məhsullar məhsullarla alınır
 - alıcı əmtəənin satıcısına təkcə əmək haqqını deyil, həm də mənfəəti ödəməlidir
 - əmtəələrin bazar qiyməti tələb və təklifin təsiri altında əmələ gəlir
 - əmtəələrin dəyəri yalnız alıcılar tərəfindən tənzimlənir
-

Sual: T.Maltusa görə: (Çəki: 1)

- əmtəədə maddiləşmiş əməyin miqdarı, onun istehsal xərcləri ilə şərtlənir
 - istehsal prosesi əmtəənin dəyərinin yaradılması nöqtəyi -nəzərindən ikilidir
 - əməyin ikili xarakteri: onun konkret və abstrakt əmək olmasıdır
 - dəyər faydalılığının ölçüsüdür
-

Sual: T.Maltus iddia edirdi ki: (Çəki: 1)

- milli sərvət mahiyyət etibarı ilə sərvət deyildir, çünki ondan əhalinin böyük əksəriyyətinin payına cüzi bir hissə düşür
 - əhalinin artımının gəlir çərçivəsində məhdudlaşdırmaq lazımdır
 - xalqlar bir tərəfdən həddindən artıq xərclədiyinə və bir tərəfdən də həddindən artıq xərcləmədiyinə görə müflisləşə bilərlər
 - yalnız fəhlələr öz gəlirindən əlavə gəlir - torpaq mülkiyyətçiləri üçün renta və kapitalist üçün mənfəət yaradır
 - bəşəriyyətin bütün fəlakətlərinin səbəbi əhalinin çox olmasıdır, burada ictimai quruluşun heç bir təsiri yoxdur
-

Sual: "Təbiət və torpaq rentasının artması haqqında tədqiqat" əsərinin müəllifi kimdir"? (Sürət 15.05.2014 13:57:01) (Çəki: 1)

- A.Smit

- K.Marks
 - J.B.Sey
 - T.Maltus
 - D.Rikardo
-

Sual: Kim mənfəeti “artıq dəyər” adlandırmış, onun fəhlə tərəfindən yaradıldığını və kapitalist tərəfindən mənimsənildiyini qeyd etmişdir: (Sürət 15.05.2014 13:57:28) (Çəki: 1)

- S.Sismondi
 - D.Kondratyev
 - K.Marks
 - K.Mitçel
 - Q.Xabler
-

Sual: C.S.Millin beynəlxalq dəyər qanununa görə: (Çəki: 1)

- ölkələr daha az xərclərlə istehsal etdikləri əmtəələri ixrac edir
 - mübadilə qiyməti tələb və təklif qanununun elə bir səviyyəsinə görə müəyyənləşir ki, bu qiymətdə hər bir ölkənin ixracı onun idxlərini ödəyir
 - ölkələr arasında mənfəəti xarici ticarətin təmin edilməsi üçün ölkələrdə daxili istehsal dəyərləri bir-birindən fərqli olmalıdır
 - dünya bazارında əmtəə təklifi tələbin ardınca meydana gəlir
 - xarici ticarət əmək məhsuldarlığının inkişafını stimullaşdırır
-

BÖLƏM: 0901

Ad	0901
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kapitalı «öz-özünə artan dəyər» kimi izah edən iqtisadçı kim olmuşdur? (Çəki: 1)

- A.Smit
 - D.Rikardo
 - J.B.Sey
 - K.Marks
 - F.Kene
-

Sual: Izafi dəyər hansı istehsal amili tərəfindən yaradılır? (Çəki: 1)

- kapital, torpaq və əmək
- fəhlənin əməyinin ödənilməyən hissəsi
- sabit kapital
- dəyişən kapital
- torpaq

Sual: Həyat səviyyəsi kateqoriyası ilk dəfə kim tərəfindən istifadə edilmişdir: (Çəki: 1)

- C.Mill
 - K.Marks
 - D.Rikardo
 - C.Klark
 - A.Marşal
-

Sual: Kapital yiğiminin ümumi qanununun kəşfini ilk dəfə kim etmişdir: (Çəki: 1)

- A.Smit
 - D.Rikardo
 - K.Marks
 - A.Marşal
 - K.Menger
-

Sual: Marksizm əmtəənin dəyərini necə müəyyən edir? (Çəki: 1)

- ictimai zəruri əməklə
 - əmtəənin faydalılığı ilə
 - istehsal xərcləri ilə
 - pulun miqdarı ilə
 - tələb və təkliflə
-

Sual: Iqtisadi sistem nəzəriyyəsi kim tərəfindən işlənib? (Çəki: 1)

- U.Rostou
 - K.Marks
 - P.Samuelson
 - E.Sluçkim
 - A.Marşal
-

Sual: Marks nəyi fiktiv kapital hesab edirdi: (Çəki: 1)

- əsas kapitalı
 - dövriyyə kapitalı
 - amortizasiya fondu
 - qiymətli kağızları
 - iqtisadi mənfəət
-

Sual: Kim əməyi zəruri və izafi əməyə ayırmışdır? (Çəki: 1)

- A.Smit
 - K.Marks
 - J.B.Sey
 - T.Maltus
 - D.Rikardo
-

Sual: Hansı iqtisadi konsepsiyaya görə bütün gəlirlərin, o cümlədən torpaq rentasının mənbəyi izafı dəyərdir? (Çəki: 1)

- marksist
 - neoklassik
 - keynsçı
 - marjinalist
 - merkantilist
-

Sual: K.Marksın “Kapital” əsərinin ilk cildi çapdan çıxıb: (Çəki: 1)

- 1861-ci ildə
 - 1870-ci ildə
 - 1867-ci ildə
 - 1865-ci ildə
 - 1872-ci ildə
-

Sual: Bir-birini ardıcıl əvəz edən tsiklin fazalarını iqtisadçılardan kim müəyyənləşdirmişdir: (Çəki: 1)

- S.Sismondi
 - D.Kondratyev
 - K.Marks
 - K.Mitçel
 - Q.Xabler
-

Sual: İqtisadi tsiklin əsas səbəbi kapitalizmin əsas ziddiyyəti olan istehsalın ictimai xarakteri ilə mənimsemənin xüsusi kapitalist formasıdır. Bu hansı nəzəriyyədir? (Çəki: 1)

- əsas kapitala investisiyalar nəzəriyyəsi
 - dövriyyə kapitalına investisiyalar nəzəriyyəsi
 - monetar nəzəriyyə
 - marksist nəzəriyyə
 - natamam istehlak nəzəriyyəsi
-

Sual: Əməyin ikili xarakteri haqqında təliminə əsasən Mars nəyi müəyyən etmişdir: (Sürət 15.05.2014 14:02:39) (Çəki: 1)

- əmtəənin faydalılığını
 - ictimai zəruri əməyi
 - izafi dəyəri
 - abstrak əməyi
 - əmtəənin ikili xarakterə malik olmasını
-

Sual: Kapitalın üzvü quruluşu kim tərəfindən işlənib? (Sürət 15.05.2014 14:02:59) (Çəki: 1)

- U.Rostou
- K.Marks
- P.Samuelson
- E.Sluçkin
- A.Marşal

Sual: Aşağıdakı əsərlərdən hansı F. Engelsə məxsusdur: (Sürət 15.05.2014 14:03:13)
(Çəki: 1)

- “Fəlsəfənin yoxsulluğu”
 - “Muzdlu əmək və kapital”
 - “Anti-Dürinq”
 - “Kapital”
 - “Məntiqi sistem”
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: K.Marksın tərifinə görə, iş qüvvəsinin dəyəri müəyyənləşdirilir: (Çəki: 1)

- iş qüvvəsinin təkrar istehsalı üçün zəruri olan ictimai zəruri vaxtla
 - iş qüvvəsinə tələb və təklifin nisbətilə
 - iş qüvvəsinin son məhsuldarlığı ilə
 - sosial qüvvələrin nisbətilə
 - əmək məhsuldarlığı ilə
-

Sual: K.Marksın tədqiqat obyekti aid deyil: (Çəki: 1)

- əməyin ikili xarakteri və izafi dəyərin kəşfi
 - dəyərin “ictimai-zəruri əmək məsrəfləri” kəmiyyəti kimi izahı
 - kapital yiğiminin ümumi qanununun kəşfi
 - ”dəyər qanunu, əmtəə istehsalının inkişafı qanunauyğundur” konsepsiyasının yaradılması
 - ”iqtisadi insan” kateqoriyasının bazar subyekti kimi öyrənilməsi
-

Sual: K.Marksın tədqiqat obyekti aiddir: (Çəki: 1)

- kapital yiğiminin ümumi qanununun kəşfi
 - xalis məhsul haqqında təlimin yaradılması
 - sərvətin pulla eyniləşdirilməsinin inkarı
 - faydalılıq həddi prinsipinin müəyyən edilməsi
 - ”sosial bazar təsərrüfatı” modelinin yaradılması
-

Sual: K.Marks sabit kapitala nəyi aid etmişdir: (Çəki: 1)

- kapitaldan əsas kapitalın aşınmasına və xammal məsrəfinə hesablanan məbləği
- muzdlu işçilərə verilən əmək haqqını

- “əşya “kapitalı
 - “real” kapitalı
 - maddiləşmiş əməyi
-

Sual: K.Marksın ən böyük kəşfi hansıdır: (Çəki: 1)

- tarixin materialistcəsinə şərhi
 - cəmiyyətin inkişafına obyektiv qanunlarla tənzimlənən tələbin tarixi prosesi kimi yanaşması
 - bəşər cəmiyyətinin yaranmasının ictimai maddi istehsalla şərtlənməsi
 - izafi dəyər qanunu
 - əmək-dəyər nəzəriyyəsi
-

Sual: K.Marks göstərir ki: (Çəki: 1)

- azad rəqabət sərvətin az bir qrupun əlində cəmləşdiyi bir şəraitdə, əhalinin əsas kütləsinin dilənçiləşməsi baş verir
 - böhranlar tələbin həm artıqlığı, həm də çatışmamazlığı üzündən baş verir
 - əmək haqqı və mənfəət bir-biri ilə əks proporsional asılılıqda olur
 - əmək haqqının səviyyəsində dəyişmələr mübadilə dəyərinə təsir etmir
 - abstrakt əmək əmtəə istehsalı üçün xarakterik olan insan əməyinin müəyyən tarixi formasıdır
-

Sual: K.Marksist əmək-dəyər nəzəriyyəsi göstərir ki: (Çəki: 1)

- əmtəənin dəyərinin tərkib hissəsi kimi gəlirlərin özü də son nəticədə əməklə müəyyən olunur
 - əmək təkcə əmtəənin qiymətinin əmək haqqına düşən hissəsini deyil, həm də rentaya və mənfəətə düşən hissəsinin dəyərini müəyyən edir
 - əmtəələrin bazar qiyməti tələb və təklifin təsiri altında əmələ gəlir
 - kapitalist əmək prosesində iştirak etmədən məcmu məhsulun bir hissəsini mənimşəyir
 - dəyər istehsal xərcləri ilə eynilik təşkil edir
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: K.Marks ilk dəfə olaraq əmtəənin dəyərinin: (Çəki: 1)

- klassik tərifini vermişdir
- sosial mahiyyətini vermişdir
- əməklə müəyyən olunduğunu vermişdir
- kapital müəyyən olunduğunu vermişdir

- istehsal xərcləri ilə ölçüldüyünü göstərmişdir
-

Sual: K.Marksın təkrar istehsal sxeminin əsas şərtləri və makroiqtisadi qarşılıqlı asılılığı aşağıdakılardan ibarətdir: (Çəki: 1)

- sadə təkrar istehsal dəyişməzdır, onda xalis investisiya sıfıra bərabərdir
 - geniş təkrar istehsal dəyişməzdır, onda xalis investisiya sıfıra bərabərdir
 - bu sxemdə o, iqtisadiyyatın tarazlıq halında olduğunu göstərmişdir
 - bu sxemdə o, məhsulun özünü yenidən istehsal etməyə hazır olduğunu göstərmişdir
 - bu sxemdə o, tədqiqat obyekti olan tarazlıq şərtlərini göstərmişdir
-

Sual: K.Marks sübut edir ki: (Çəki: 1)

- izafi dəyər mübadilə prosesində pul tərəfindən yaranır, o, əmək prosesində muzdlu işçi tərəfindən yaradılmışdır
 - əmtəənin dəyəri onun faydalılığı ilə eynilik təşkil edir
 - sərvətin mənbəyi millətin istehsal potensialından asılıdır
 - izafi dəyər mübadilə prosesində pul tərəfindən yaranmır, o, əmək prosesində muzdlu işçi tərəfindən yaradılır
 - kapital əməklə yanaşı əmtəənin dəyərinin mənbəyidir
-

Sual: Marksizmə görə, mülkiyyət iqtisadi kateqoriya kimi: (Çəki: 1)

- resursun özü deyil, resursdan istifadəyə verilən hüquq dəsti və ya pay mülkiyyətidir
 - təyinatından asılı olaraq əşyanın faktiki tətbiq edilməsidir
 - istehsal, bölgü, mübadilə və istehlak prosesində istehsal vasitələrinin və onların köməyi ilə hazırlanan maddi nemətlərin mənimənilməsidir
 - kimə və hansı miqdarda məxsus olduğunu təsbit edən əmlak münasibətləridir
 - "mülkiyyət oğurluqdur", mülkiyyət məhvə məhkumdur, təbiətə və şüura ziddir
-

Sual: Kapitalizmdə iqtisadi artımın tsiklik xarakterin marksist təhlilində əsas olmuşdur: (Çəki: 1)

- izafi dəyər qanunu
 - mənfəət normasının azalmağa meyl etməsi qanunu
 - əmək-dəyər nəzəriyyəsinin məntiqi sonluğa çatdırılması
 - iş qüvvəsinin əmtəə olması
 - əmtəənin dəyərinin sosial mahiyyətinin açılması
-

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial bazar təsərrüfatı ifadəsi ilk dəfə kim tərəfindən istifadə olunub? (Çəki: 1)

- C.Keyns
 - A.Myüller-Armak
 - M.Fridmen
 - P.Samuelson
 - K.Marks
-

Sual: «Sosial bazar təsərrüfatı» nəzəriyyəsinin əsas prinsiplərini kim işləyib hazırlanmışdır? (Çəki: 1)

- V.Oyken
 - Y.Şumpeter
 - C.Robinson
 - F.Xayek
 - C.Keyns
-

Sual: «Sosial bazar təsərrüfatı» nəzəriyyəsini praktiki olaraq həyata keçirən kim olmuşdur? (Çəki: 1)

- F.Xayek
 - L.Mizes
 - V.Oyken
 - A.Ryustov
 - L.Erxard
-

Sual: "Azad yarış" sosial bazar təsərrüfatının əsas elementidir fikri kimə aiddir: (Çəki: 1)

- F.Xayek
 - V.Oyken
 - L.Erxard
 - A.Ryustov
 - V.Renke
-

Sual: Alman tarixi məktəbinin III mərhələsinin əsas nümayəndələri kimdir: (Çəki: 1)

- V.Roşer, B. Hildebrand, K.Knis
 - B.Zombart, R.Ştolsman, R.Ştammeler, A.Amon
 - F.List, A.Müller
 - K.Marks, F.Engels
 - Q.Şmoller, L.Brentano, K.Büxer
-

Sual: Alman tarixi məktəbi nəyi iqtisadi təhlilin predmeti hesab edirdilər? (Çəki: 1)

- istehsal sferasını
 - istehsal və tədavül sferasını
 - iqtisadi və qeyri-iqtisadi amilləri
 - təbii resursları
 - əmək haqqını və istehsal dairəsini
-

Sual: V.Oykenə görə bəşər cəmiyyətində iqtisadiyyatın tipi necə olmalıdır? (Çəki: 1)

- totalitarizm
 - azad, açıq təsərrüfat
 - kommunizm
 - imperializm
 - mərkəzdən idarə edilən və mübadilə iqtisadiyyatı
-

Sual: Vergilər artdıqca, sosial transfertlərin artımı əmək təklifinin həcmini azaldır, bu qanun: (Çəki: 1)

- Sey qanunu
 - Valras qanunu
 - Qossen qanunu
 - Engel qanunu
 - Oyken qanunu
-

Sual: İnsanların həyat səviyyəsi yüksək olduqca onların ərzaq məhsullarına məsrəfləri nisbətən azalır: (Sürət 15.05.2014 14:05:33) (Çəki: 1)

- Sey qanunu
 - Valras qanunu
 - Qossen qanunu
 - Engel qanunu
 - Oyken qanunu
-

Sual: "Milli siyasi iqtisad sistemi" əsərinin müəllifi kimdir: (Çəki: 1)

- L.Exard
 - F.Xayek
 - V.Oyken
 - F.List
 - A.Ryustov
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İşsizlik nəticəsində potensial əmtəə və xidmətlərin itkisinin hesablanması kimin işlədiyi qanuna əsasən həyata keçirilir? (Çəki: 1)

- A.Marşall
- V.Oyken
- F.Xayek
- A.Müller-Armak
- P.Samuelson

Sual: F.List deyir ki: (Çəki: 1)

- müxtəlif millətlər müxtəlif inkişaf səviyyəsinə malikdirlər
 - elm yalnız öyrənilən hadisələrin tez-tez təkrar baş verdiyi yerdə mövcuddur
 - iqtisad insan ekoizminin adı təlimi deyil, ancaq əxlaqi elm olmalıdır
 - əmək-dəyər nəzəriyyəsi kapitalistləri istismarda günahlandırılması üçün əsas verir
 - siyasi-iqtisad yalnız nəzəri ümumiləşdirmələr vermək imkanına malik deyil
-

Sual: Köhnə tarixi alman məktəbi hansı illəri əhatə edir: (Çəki: 1)

- XIX əsrin 20-40-cı illərini
 - XIX əsrin 40-60-cı illərini
 - XIX əsrin 70-90-cı illərini
 - XIX əsrin 90-cı – XX əsrin 30-cu illərini
 - XX əsrin 30-40-cı illərini
-

Sual: Köhnə tarixi alman məktəbinin nümayəndələri kimlərdir? (Çəki: 1)

- V.Roşer, B.Hildebrand, K.Knis
 - F.List, A.Müller
 - Q.Şmoller, L.Brentano, K.Büxer
 - B.Zombart, R.Ştolsman, R.Ştammler, A.Amon
 - K.Marks, F.Engels
-

Sual: Sosial məktəbin nümayəndələri yeni tarixi məktəbdən hansı fərqli fikri söyləmişdir? (Çəki: 1)

- ifrat emprizm tərəfdarı olmamışdır
 - klassik məktəbin abstrakt-deduktiv metoduna qarşı çıxmışdır
 - nəzəri siyasi iqtisadın vəzifəsini iqtisadi hadisələrin mülahidəsində, faktların təsviri verməklə görmüşlər
 - iqtisadi həyatda dövlətin müdaxiləsini və dövlət mülkiyyətini məqbul saymışlar
 - iqtisadi nəzəriyyənin əhəmiyyətini qəbul etməmişlər
-

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Alman tarixi məktəbinin II mərhələsi üçün xarakterik olan xüsusiyyət hansıdır: (Çəki: 1)

- sinfi mübarizəni deyil, yalnız cəmiyyətin təkamül yolu ilə inkişafını məqbul saymışlar
- istehsal amillərinin Sey konsepsiyasını qəbul etmişlər

-
- tarixi metodu daha təkidlə tətbiq etmişlər
 - elmi abstraksiya metodundan imtina etmişlər
 - siyasi iqtisadı xalq təsərrüfatı tarixi ilə əvəz etməyə cəhd göstərmişlər
-

Sual: Yeni tarixi alman məktəbinin nümayəndələri kimlərdir? (Çəki: 1)

- F.List, A.Müller
 - V.Roşer, B. Hildebrand, K.Knis
 - Q.Şmoller, L.Brentano, K.Büxer
 - B.Zombart, R.Ştolsman, R.Ştammler
 - K.Marks, F.Engels
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Marjinalistlər öz tədqiqatlarında nəyə əsaslanırdılar? (Çəki: 1)

- iqtisadi kəmiyyətlərin məcmuuna
 - orta iqtisadi kəmiyyətlərə
 - son iqtisadi faydalılıq kəmiyyətlərinə
 - məhsuldarlığa
 - əldə edilən mənfəətə
-

Sual: «Marjinal inqilabın» ilk mərhələsinin nümayəndələri dəyəri (dəyərliliyi) hansı amillər əsasında müəyyən edirdilər? (Çəki: 1)

- əmək-dəyər nəzəriyyəsi
 - xərclər nəzəriyyəsi
 - son faydalılıq və son xərclər əsasında müəyyən olunan müvazinətli qiymətlər
 - son faydalılıq nəzəriyyəsi
 - balans xərcləri
-

Sual: Faydalılıq həddi nəzəriyyələrinin tərəfdarı olan iqtisadçıları fərqləndirir: (Çəki: 1)

- A.Smit, K.Menger, V.Vizer, Q.Qossen
 - D.Rikardo, V.Vizer, E.Bem-Baverk, A.Marşal
 - Q.Qossen, K.Menger, K.Marks, V.Vizer
 - V.Oyken, F.Xayek, M.Fridmen, A.Smit
 - K.Menger, V.Vizer, E.Bem-Baverk, Q.Qossen
-

Sual: A.Marşallın qiymət nəzəriyyəsinə nə daxil deyil? (Çəki: 1)

- istehsal xərcləri

- məhsulun faydalılığı
 - tələb və təklif
 - insanların zövqü
 - istehsalın həcmi
-

Sual: A.Marşall tarazlıq probleminə hansı səviyyədə baxırdı? (Çəki: 1)

- mikrosəviyyədə, yəni təsərrüfat və sahə
 - makrosəviyyədə, yəni milli təsərrüfat
 - mikro və makro
 - mezoiqtisadiyyat
 - meqoiqtisadiyyat
-

Sual: Fərdi tarazlığı ayrı-ayrı əmtəələr üzrə tarazlıq kimi izah edib, ümumi tarazlığın bu tarazlıqların cəmi olduğunu qeyd edən nəzəriyyəçi: (Çəki: 1)

- A.Marşal
 - L.Valras
 - C.Klark
 - C.Robinson
 - E.Çemberlin
-

Sual: Faydalılığın ölçülməsinə iki əsas yanaşma: (Çəki: 1)

- keynsçi və neoliberal
 - istehsal və qeyri-istehsal
 - marksist və monetar
 - ordinalist və kordinalist
 - marksist və klassik
-

Sual: Avstriya məktəbinin tədqiqatının predmetini nə təşkil edir? (Çəki: 1)

- istehlak qiymətləndirilməsi
 - tədavül sferası
 - kapitalizmin inkişaf qanunları
 - istehlak seçimi
 - istehlak qiymətləndirilməsi və istehlak seçimi
-

Sual: Avstriya məktəbinin ideoloqları iqtisadi təhlildə əsasən hansı metoddan istifadə etmişlər? (Çəki: 1)

- Elmi abstraksiya
 - İqtisadi təhlil
 - Tarixi və məntiqi
 - Emprik-riyazi metod
 - Abstrakt-deduktiv
-

Sual: Qiymət artımı və işsizlik dinamikası arasında qrafik asılılıq: (Çəki: 1)

- Laffer əyrisi
- Filips əyrisi

-
- Lorens əyrisi
 - Valras əyrisi
 - Engel əyrisi
-

Sual: Engel əyrisi göstərir: (Çəki: 1)

- istehlakçının gəlirləri ilə aldığı əmtəələrin miqdarı arasındaki asılılığı
 - istehlakçının pul gəliri ilə aldığı əmtəələrin keyfiyyəti arasındaki asılılığı
 - istehlakçının tarazlıq vəziyyəti
 - y nemətinin x neməti ilə əvəz olunmasının son hədd normasını
 - fərqsizlik əyrilərinin məcmusu
-

Sual: V.Pareto tədqiqatında hansı metoda üstünlük vermişdir: (Çəki: 1)

- məntiqi metoda
 - riyazi metoda
 - funksional əlaqələrin təhlilinə
 - məntiqi və riyazi metoda
 - riyazi metoda və funksional əlaqələrin təhlilinə
-

Sual: İqtisad elmində “uzunmüddətli” və “qısamüddətli” dövr anlayışları kimə məxsusdur: (Çəki: 1)

- L.Valrasa
 - A.Marşala
 - C.Keynse
 - C.Klarka
 - heç biri doğru deyil
-

Sual: Müasir iqtisad elminin çoxlu məktəb və istiqamətləri tərəfindən metodoloji əsas kimi istifadə olunmuşdur bu: (Çəki: 1)

- Keynsçi nəzəriyyə
 - Faydalılıq həddi nəzəriyyəsi
 - Neoklassik sintez nəzəriyyəsi
 - İqtisadi artım nəzəriyyəsi
 - İqtisadi rifah nəzəriyyəsi
-

Sual: Faydalılıq nəzəriyyəsi hansı məktəbə məxsusdur? (Çəki: 1)

- Marksist məktəb
 - Klassik məktəb
 - Avstriya məktəbi
 - Kembriç məktəbi
 - Amerikan məktəbi
-

Sual: “Faydalılıq” məfhumunu iqtisadi tədqiqatlarında ilk dəfə kim işlətmişdir: (Çəki: 1)

- A.Smit
- U.Cevons
- İ.Bentam

- K.Menger
 K.Marks
-

Sual: "Ekonomiks" anlayışı aşağıdakı müəllifin əsərinin başlanğıcında istifadə edildikdən sonra qəbul olunmuşdur: (Çəki: 1)

- C.S.Mill
 A.Marşal
 K.Marks
 C.M.Keyns
 D.Rikardo
-

Sual: Iqtisadi fikrin subyektiv istiqamətinin tədqiqat predmeti nədir? (Çəki: 1)

- tə davül sferası (tələb)
 istehsal sferası (təklif)
 tə davül və istehsal sferası
 geniş təkrar istehsal
 sadə təkrar istehsal
-

Sual: Neoklassik məktəbin tədqiqat predmeti: (Çəki: 1)

- tə davül sferası (tələb)
 istehsal sferası (təklif)
 tə davül və istehsal sferası
 xidmətlər sferası
 makroiqtisadiyyat
-

Sual: Ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin banisi kimdir? (Çəki: 1)

- A.Smit
 A.Marşall
 L.Valras
 C.Keyns
 D.Rikardo
-

Sual: Fərqsizlik əyriləri konsepsiyasını işləyib hazırlamışdı: (Çəki: 1)

- K.Menger
 V.Pareto
 L.Valras
 C.Hiks
 İ.Bentam
-

Sual: Qeyri-təkmil bazar rəqabəti nəzəriyyəsi nə vaxt meydana gəlmişdir? (Çəki: 1)

- XIX əsrin əvvəlləri
 XIX əsrin ortalarında
 XIX əsrin sonlarında
 XX əsrin əvvəllərində

1929-33-cü illərdə baş verən dünya iqtisadi böhranından sonra

Sual: Faydalılıq nəzəriyyəsinə üstünlük verən iqtisadi məktəb: (Çəki: 1)

- marjinalizm
 - merkantilizm
 - fiziokratizm
 - marksizm
 - monetarizm
-

Sual: Faydalılıq həddi nəzəriyyələrinin tərəfdarı olmayan iqtisadçıları fərqləndirir: (Sürət 15.05.2014 14:08:16) (Çəki: 1)

- A.Smit, K.Menger, V.Vizer, Q.Qossen
 - D.Rikardo, V.Vizer, E.Bem-Baverk, A.Marşal
 - Q.Qossen, K.Menger, K.Marks, V.Vizer
 - V.Oyken, F.Xayek, M.Fridmen, A.Smit
 - K.Menger, V.Vizer, E.Bem-Baverk, Q.Qossen
-

Sual: Azalan həddi faydalılıq prinsipi hansı ölkələrdə eyni vaxtda kəşf edilmişdir: (Sürət 15.05.2014 14:08:34) (Çəki: 1)

- İngiltərə, Almaniya, Fransa
 - İsveçrə, İngiltərə, Fransa
 - İngiltərə, Avstriya, İsveçrə
 - Avstriya, İngiltərə, Almaniya
 - Avstriya, İsveçrə, Almaniya
-

Sual: Marjinal inqilabın II mərhələsi üçün xarakterik olanını seçin:] (Çəki: 1)

- subyektiv faydalılıq, robenson metodu
 - dəyərsiz qiymət anlayışının meydana gəlməsi
 - siyasi iqtisad anlayışının “ekonomiks” anlayışı ilə əvəz olunması
 - istehsal sahəsinin törəmə hesab olunması
 - siyasi iqtisad anlayışına subyektiv-psixoloji əsasdan yanaşması
-

Sual: Faydalılıq həddinin kəşfinin səbəbi hansıdır: (Çəki: 1)

- fəlsəfi cərəyanların bəhrəsi
 - marksizmə qarşı qəti etiraz
 - müstəqil intellektualın inkişafı
 - iqtisadiyyatda baş verən institusional dəyişikliklər
 - bunların hamısı doğrudur
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Statika, dinamika və son məhsuldarlıq nəzəriyyələrin müəllifi kimdir? (Çəki: 1)

- U.Cevons
 - A.Marşall
 - C.B.Klark
 - V.Pareto
 - L.Valras
-

Sual: C.Klarkın «məhsuldarlıq həddi» hansı nəzəriyyənin əsasında yaranmışdır? (Çəki: 1)

- son faydalılıq
 - əmək-dəyər nəzəriyyəsi
 - qiymət nəzəriyyəsi
 - optimallıq nəzəriyyəsi
 - təklif iqtisadiyyatı nəzəriyyəsi
-

Sual: Həddən yüksək vergilər vergi sisteminin səmərəliliyini aşağı salır: (Çəki: 1)

- neoklassik konsepsiya
 - marjinal konsepsiya
 - monetar konsepsiya
 - sərvət konsepsiyası
 - marksist konsepsiya
-

Sual: Son faydalılığın azalması prinsipi adlanır: (Çəki: 1)

- gəlir effekti
 - əvəzləmə effekti
 - Qiffen paradoksu
 - Qossenin birinci qanunu
 - dəyər qanunu
-

Sual: İstehlakçı davranışının qaydası başqa cür adlanır: (Çəki: 1)

- Qiffen paradoksu
 - Qossenin birinci qanunu
 - Qossenin ikinci qanunu
 - tələb qanunu
 - dəyər qanunu
-

Sual: Aşağıdakı əsərlərin hansının müəllifi A.Marşalldır: (Çəki: 1)

- "Siyasi iqtisadın əsasları"
- "İctimai təsərrüfat nəzəriyyəsi"
- "Pul kredit və ticarət"
- "Sərvət nəzəriyyəsinin riyazi prinsipləri"

● "Kapital və mənfiət"

Sual: L.Valrasın iqtisad elminə ən böyük töhfəsi nədir: (Çəki: 1)

- Əmək təklifi nəzəriyyəsidir
 - İstehlakçı davranışsı nəzəriyyəsidir
 - Izafî dəyər nəzəriyyəsidir
 - Əmək-dəyər nəzəriyyəsidir
 - Faydalılıq həddi nəzəriyyəsidir
-

Sual: Avstriya məktəbinin nəzəriyyələr sistemində mərkəzi yeri tutan nəzəriyyəsi hansıdır: (Çəki: 1)

- İstehlakçı davranışsı nəzəriyyəsi
 - Monetar nəzəriyyə
 - Faydalılıq həddi nəzəriyyəsi
 - Psixoloji nəzəriyyə
 - Xarici amillər nəzəriyyəsi
-

Sual: Faydalılıq həddi nəzəriyyəsinin formallaşmasında böyük əhəmiyyət kəsb edən qanun hansıdır: (Çəki: 1)

- Tələbatın artımı qanunu
 - Qossenin birinci və ikinci qanunu
 - Qossenin birinci qanunu
 - Qossenin ikinci qanunu
 - bunların hamısı
-

Sual: Likvidlik anlayışını elmə kim götirmişdir: (Çəki: 1)

- Y.Bem-Baverk
 - M.Fridmen
 - F.Vizer
 - K.Menger
 - A.Piqu
-

Sual: İstehsal iştirakçıları arasında gəlirlərin bölgüsünü izah edən "əvəzetmə" nəzəriyyəsinin banisi kimdir? (Çəki: 1)

- C.Xiks
 - P.Samuelson
 - F.Vizer
 - C.Klark
 - A.Marşall
-

Sual: Qossenin birinci qanununa görə: (Çəki: 1)

- Bir fasiləsiz istehlak aktında növbəti nemətin faydalılığı azalır
- Təkrar istehlak aktında hər bir nemətin faydalılığı əvvəlki istehlak olunan nemətlərin faydalılığı ilə müqayisədə azalır
- Faydalılığın azalması ilə nemətlərin istehlakı azalır

- bir fasılısız istehlak altında növbəti nemət vahidinin faydalığı azalır; təkrar istehlak altında hər bir nemətin faydalılığı əvvəlki istehlak olunan nemətlərin faydalılığı ilə müqayisədə azalır
 - heç biri doğru deyil
-

Sual: Marjinalizmin II mərhələsi üçün xarakterik xüsusiyyət hansıdır: (Çəki: 1)

- onlar siyasi iqtisadi subyektiv-psixoloji əsasda qurmağa çalışırdılar
 - onların fikrincə, qiymətin maksimum həddini satıcıların subyektiv qiymətləndirilməsi, minimum həddini isə alıcıların subyektiv qiymətləndirilməsi müəyyən edir
 - onlar passiv dövlət tənzimi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi tərəfdarıydılar
 - onlar iqtisadi təhlilin funksional metod ilə yanaşı iqtisadi proseslərin riyazi modelləşmə metodunu təsdiq etmişlər
 - onlar maddi amillərlə yanaşı mənəvi, əxlaqi, hüquqi və digər amilləri də iqtisadiyyatın hərəkətverici qüvvəsi hesab edirdilər
-

Sual: L.Valrasın iqtisadi tarazlıq problemində başlıca cəhət: (Çəki: 1)

- bazar qiyməti son xərclərə bərabərdir
 - istehsal amillərilə tələb və təklif bərabərdir
 - əmtəə və xidmətlərin tələb və təklifi bərabərdir
 - əmtəələrin qiyməti istehsal xərclərilə uyğun gəlir
 - əmtəələrin qiyməti istehsal xərclərinə uyğun gəlmir
-

Sual: Hansı iqtisadçı faydalılıq həddi nəzəriyyəsini məqsəd-nəticənin təhlilinə və dinamik proqramlaşdırılmaya gətirib çıxarmışdır: (Çəki: 1)

- -
 - V.Pareto
 -
 -
-

Sual: Aşağıdakı fikirlərdən S.Qossenə aid olanını seçin: (Çəki: 1)

- - O, iqtisad elmini zövq və iztirabı hesablama kimi şərh edir
 -
 -
 - O, faydalılığın azalması qanununu iqtisad elminin qanunu adlandırır
 -
 -
 - istehlak və əməkdən alınan zövq əməyin ağırlığı arasındaki fərq, faydalılığın ümumi faydasıdır, əmək bu fərq maksimal nöqtəyə çatanda dayanır
-

Sual: U.Cevonsun “fərqsizlik qanununun” mahiyyəti nədir? (Çəki: 1)

-
- səmərəli istehlak zamanı alınan əmtəələrin faydalılığının sonuncu dərəcəsi onların qiymətinə proporsionaldır
-
- əmək özünün başlanğıc mərhələsində müsbət hissələr yaradır, lakin sonra əzablı, yəni antifaydalı olur
- eyni bir bazarda eyni bir vaxtda, eyni bir məhsula iki müxtəlif qiymət ola bilməz
-
-

mütənasibdir və həmin əmtəələrin dəyərinə və qiymətinə və istehsalın xüsusi xərclərinə, həmçinin onların həddi faydalılığına əks mütənasibdir

Sual: V.Paretoya görə resursların optimal bölgüsü konsepsiyası nəyə əsaslanır? (Çəki: 1)

- ictimai rifahı ayrı-ayrı adamların rifah vahidləri ilə müəyyən olunur
 - hər bir adam hamidan yaxşı özünün şəxsi rifahını qiymətləndirməyi bacarır
 - ayrı-ayrı adamların rifahı müqayisə olunmayandır
 - heç biri düz deyil
 - hamısı düzdür
-

Sual: A.Marşalın tarazlıq modelinin Valras modelindən fərqi hansıdır: (Çəki: 1)

- qiymət müstəqil dəyişəndir
 - təklif müstəqil dəyişəndir
 - təklif qiymətdən asılıdır
 - təklifin kəmiyyəti qiymətlə deyil, məsrəflə şərtlənir
 - heç biri doğru deyil
-

Sual: Pareto-optimallığın bütün şərtləri təmin olunur: (Çəki: 1)

- tənzimlənən inhisarlarda
 - təkmil rəqabətdə
 - inhisarçı rəqabətdə
 - olikopoliyada
 - duopoliyada
-

Sual: "Əgər bir fərdin vəziyyətini digərinin vəziyyətini pisləşdirmədən yaxşılaşdırmaq mümkün deyilsə, bölgü səmərəlidir". Bu müddəə adlanır: (Çəki: 1)

- Pareto meyarı
 - kompensasiya meyarı
 - ədalətlilik əmsali
 - Atkinson indeksi
 - Cini əmsali
-

Sual: Müasir makroiqtisadi modelləşdirmənin marginal nümayəndəsi kim idi? (Çəki: 1)

- Müasir makroiqtisadi modelləşdirmənin marginal nümayəndəsi kim idi?
 - L.Valras
 - C.B.Klark
 - V.Pareto
 - A.Marşall
-

Sual: A. Marşall əmtəənin dəyərini nəyin əsasında müəyyən edirdi? (Çəki: 1)

- xərclər nəzəriyyəsi
- əmək nəzəriyyəsi
- son faydalılıq nəzəriyyəsi
- son xərclər və son faydalılıq əsasında müəyyən olunan müvazinətli qiymətlər

tədavül xərcləri

Sual: Faydalılıq həddi nəzəriyyəsinin modifikasiyasıdır-bu: (Çəki: 1)

- Tsikllər nəzəriyyəsi
 - Məhsuldarlıq həddi nəzəriyyəsi
 - Neoklassik sintez nəzəriyyəsi
 - Dəyərsiz qiymət nəzəriyyəsi
 - Pul nəzəriyyələri
-

Sual: Marjinalizmin II mərhələsi üçün xarakterik xüsusiyyət hansıdır: (Çəki: 1)

- onlar siyasi iqtisadi subyektiv-psixoloji əsasda qurmağa çalışırdılar
 - onların fikrincə, qiymətin maksimum həddini satıcıların subyektiv qiymətləndirilməsi. Minimum həddini isə alıcıların subyektiv qiymətləndirilməsi müəyyən edir
 - onlar passiv dövlət tənzimi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi tərəfdarıydılar
 - onlar iqtisadi təhlilin funksional metod ilə yanaşı iqtisadi proseslərin riyazi modelləşmə metodunu təsdiq etmişlər
 - onlar maddi amillərlə yanaşı mənəvi, əxlaqi, hüquqi və digər amilləri də iqtisadiyyatın hərəkətverici qüvvəsi hesab edirdilər
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Paretoya görə ümumi iqtisadi müvazinətiyin meyarı (kriteriya) nədir? (Çəki: 1)

- maksimum faydalılıq
 - məcmu faydalılığın açıqlanması
 - fərdlərin və əhalinin rifah halının yaxşılaşdırılması
 - fərdi rifah halının qiymətləndirilməsi
 - ictimai rifah halının yaxşılaşdırılması
-

Sual: C.Klarkın «İstehsal funksiyası» nəzəriyyəsi hansı əlaqələri nəzərdə tutur? (Çəki: 1)

- məhsul buraxılışının həcmi ilə məsrəflər
 - istehsal xərcləri ilə gəlirlər
 - elmi-texniki tərəqqi ilə məhsul istehsalı
 - istehsal məsrəfləri ilə iqtisadi artım
 - texniki tərəqqinin sürətləndirilməsi ilə istehsalın səmərəliliyi
-

Sual: U.Cevonson, K.Menger, L.Valras tərəfindən eyni zamanda faydalılıq həddinin kəşfinin səbəblərindən biri yanlışdır: (Çəki: 1)

- iqtisad elmi çərçivəsində müstəqil intellektualın inkişafı
 - fəlsəfi cərəyanların bəhrəsi
 - marksizmə qarşı olan qəti etiraz
 - iqtisadiyyatda müəyyən institusional dəyişikliklərin nəticəsi
 - klassik iqtisadi nəzəriyyələrin intellektual keçmişə atılması
-

Sual: Xarici amillər nəzəriyyəsinin müəllifi kimdir? (Çəki: 1)

- D.Rikardo
 - K.Marks
 - U.S.Cevons
 - F.List
 - A.Piqu
-

Sual: Y.Bem-Baverk göstərirdi ki: (Çəki: 1)

- subyekt üçün mövcud nemətin dəyəri onun bu neməti əldə etməkdən ötrü imtina etdiyi nemətlərin faydalılıq həddi ilə müəyyən olunur
 - faydalılıq həddi, nəticə etibarilə müəyyən məhsulun dəyəri onun istehsalına cəkilən xərclərin dəyərinə yaxın kəmiyyətdir
 - faydalılığın funksiyası aramsız deyil, diskretdir
 - məhsuldar nemətlər istehsal prosesində tam istifadə olunur
 - qiymətə görə faydalılıq həddinin ölçülüməsi bütün əmtəələr üçün bərabərdir
-

Sual: Faydalılıq həddinin riyazi məktəbinin nümayəndələrinə aid deyildir: (Çəki: 1)

- U.Cevons
 - A.Kurno
 - L.Valras
 - C.Kommons
 - V.Pareto
-

Sual: İstehsal xidmətlərinə olan səmərəli təklif və səmərəli tələb xidmətlər bazarında tarazlaşır, səmərəli təklif və səmərəli tələb məhsullar bazarında tarazlaşır, satış qiymətləri məhsuldar xidmətlərdə ifadə olunmuş istehsal xərclərinə bərabər nəzəriyyə kimindir və necə adlanır: (Çəki: 1)

- L.Valrasın ümumi iqtisadi tarazlıq nəzəriyyəsi
 - A.Marşalın fərdi tarazlıq nəzəriyyəsi
 - E.Çemberlinin ümumi tarazlıq nəzəriyyəsi
 - C.Klarkın inkişaf edən sistem daxilində tarazlıq nəzəriyyəsi
 - C.Xiksin fərdi texnoloji nəzəriyyəsi
-

Sual: Nemətlərin Pareto-səmərəli bölgüsünün əldə edilməsi göstərir ki: (Çəki: 1)

- nemətlərin bərabər bölgüsü alınmışdı
 - nemətlərin səmərəli bölgüsü alınmışdı
 - rifahın maksimum səviyyəsi alınmışdı
 - rifahın maksimum səviyyəsi alınmışdı
 - istehsalın optimal səviyyəsinə nail olmuşdur
-

Sual: Pareto-səmərəli buraxılışının çatdığı nöqtədə: (Çəki: 1)

- transformasiyanın son hədd norması əvəzləmənin son hədd normasına bərabərdir
 - son hədd xəcləri son hədd gəlirinə bərabərdir
 - bütün istehsal amillərinin son hədd məhsulları bərabərdir
 - son hədd xəcləri son hədd gəlirinə bərabərdir, bütün istehsal amillərinin son hədd məhsulları bərabərdir
 - bazar iqtisadiyyatı şəraitində buraxılışın Pareto səmərəliliyinə nail olmaq mümkün deyil
-

Sual: L.Valrası müasirlərindən fərqləndirən cəhətləri səciyyələndirin: (Çəki: 1)

- ümumi iqtisadi tarazlığın qapalı riyazi modelini işləyib hazırlaması
 - məhsulların və amillərin qiymətinin eyni vaxtda müəyyən olunması və çoxlu bazarlarda eyni vaxtda tarazlığın ümumiliyi
 - ümumi iqtisadi tarazlığın riyazi nəzəriyyəsi
 - resursların ehtiyatı və onların köməyi ilə yaranan xidmət və gəlirlər arasında əsaslı fərqi müəyyənləşməsi
 - bunların hamısı doğrudur
-

Sual: C.Klarkın tədqiqatının metodoloji yeniliyi nədədir: (Çəki: 1)

- marjinalist prinsipləri iqtisad elminin qanunlarına çevirməsi
 - kapitalizmdə istismarın olmadığını və kapitalist gəlirlərinin ədalətliyini sübüt etməyə çalışması
 - statika və dinamika haqqında müddəaları birləşdirən iqtisad elminin bölmələri haqqında təlimi
 - marjinalist prinsipləri istehsal istehlakı sferasına aid etməsi
 - ictimai sərvətin bölgü problemlərini iqtisad elminin əsas problemi hesab etməsi
-

Sual: A.Marşal “faiz nəzəriyyəsi”ni hansı iqtisadçının hansı nəzəriyyəsinə əsasən yaratmışdı: (Çəki: 1)

- J.B.Seyin “Sey qanunu” Satış nəzəriyyəsi
 - T.Maltusun “Əhali sakinliyi” qanunu
 - F.Bastianın “Xidmət nəzəriyyəsi”
 - N.U.Seniorun “İmtina nəzəriyyəsi”
 - C.Kerinin mənafelərin ahəngdarlığı ideyası
-

Sual: Günəş aktivliyinin 11 illik tsiklini iqtisadi tsikllə əlaqələndirən müəllifin adını və nəzəriyyəsini müəyyənləşdirin: (Çəki: 1)

- Q.Xabler – yığımlar nəzəriyyəsi
 - R.Xoutri – monitar nəzəriyyə
 - C.Cevinson – xarici amillər nəzəriyyəsi
 - K.Marks – izafi dəyər nəzəriyyəsi
 - Q.Xabler – yığımlar və R.Xoutri – monitar nəzəriyyələri
-

Sual: K.Mengerin dəyər nəzəriyyəsinin fərqli cəhətləri nədir? (Çəki: 1)

- yalnız tələbi qiyməti formalaşdırın əsas amil hesab etmişdir

- əmtənin təklifinin dəyişməz olduğunu bəyan etmişdir
 - yalnız tələbi qiyməti formalaşdırın əsas amil hesab edərək və əmtənin təklifinin dəyişməz olduğunu bəyan etmişdir
 - alternativ xərcləri təhlil etmişdir
 - heç biri doğru deyil
-

Sual: Tələb əyrisi mənfi meylliyi izah oluna bilər: (Çəki: 1)

- Qiffen paradoksu ilə
 - son faydalılığın azalması qanunu ilə
 - Qosstenin ikinci qanunu ilə
 - fərqsizliklərin əyriləri ilə
 - gəlir effektilə
-

BÖLƏM: 1201

Ad	1201
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: C. Keynsin fikrinə görə: (Çəki: 1)

- pul təkrar istehsalın müstəqil amilidir
 - təklif müvafiq tələb yaradır
 - doğumun yüksək tempi əhali artıqlığı yaradır
 - böhranlar stimullaşdırıcı rol oynayır
 - dövlətin iqtisadiyyata müdaxiləsi zəruridir
-

Sual: Bazar konsepsiyasında inhisar və rəqabət problemini tədqiq etməmişdir: (Çəki: 1)

- Şumpeter
 - E.Çemberlin
 - C.Robinson
 - C.Keyns
 - Robinson və Çemberlin
-

Sual: C. Keynsin makroiqtisadi tənzimləmə nəzəriyyəsinin əsasını nə təşkil edir? (Çəki: 1)

- tələbin stimullaşdırılması
 - səmərəli təklif
 - vergi dərəcələrinin artırılması
 - gəlirlərin artırılması
 - ÜDM-un artırılması
-

Sual: Faiz dərəcələrinin və gözlənilən mənfəət normasının təsiri ilə dəyişən investisiya xərclərinin qeyri sabitliyini göstərən nəzəriyyə hansıdır: (Çəki: 1)

- Keynsçi
 - tarazlıq
 - psixoloji
 - Marksist
 - monetar
-

Sual: Aşağıdakı əsərlərdən biri C.Keynsə aid deyil: (Çəki: 1)

- "Pul islahatı haqqında traktat"
 - "Azad sahibkarlığın sonu"
 - "Pul haqqında traktat"
 - "Pulun miqdar nəzəriyyəsi haqqında təlim"
 - "Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi"
-

Sual: C.M.Keynsin əsas psixoloji qanununa görə: (Çəki: 1)

- məcmu real gəlirin artması ilə istehsal artır
 - məcmu real gəlirin artması ilə istehlak artır
 - məcmu real gəlirin azalması ilə istehsal azalır
 - məcmu real gəlirin azalması ilə istehlak azalır
 - bunların hamısı doğrudur
-

Sual: C.M.Keyns tarazlığının pozulmasının, böhranlı tənəzzülün və işsizliyin əsas səbəbini nədə görür: (Çəki: 1)

- istehsaldə
 - istehlakda
 - yiğimda
 - bölgüdə
 - mübadilədə
-

Sual: C.Keyns bazar konsepsiyasında tənzimləmə siyaseti kimi nəyi əsas hesab etmişdi? (Çəki: 1)

- pul-kredit
 - sosial
 - xarici ticarət
 - büdcə-vergi
 - qiymət
-

Sual: Müasir makroiqtisadiyyatın banisi: (Çəki: 1)

- C.Keyns
 - A.Marşal
 - B.Sey
 - B.Baver
 - C.B.Klark
-

Sual: Əmək haqqının tənzimlənməsi nəzəriyyəsinin əsası kimin fikrinə əsaslanır? (Çəki: 1)

- C.M.Keynsin
 - M.J.Tuqan-Baranovskinin
 - T.Maltusun
 - K.Marksın
 - A.Smit
-

Sual: Müasir iqtisadi nəzəriyyədə dövlətin iqtisadiyyata aktiv müdaxiləsinin əsas ideoloqu kim olub? (Çəki: 1)

- M.Fridman
 - C.M.Keyns
 - A.Marşall
 - Şumpeter
 - P.Samuelson
-

Sual: Keynsçi yanaşmaya əsasən dövlətin iqtisadi tənzimlənməsinin əsas məqsədi hesab olunur: (Çəki: 1)

- iqtisadi artım və inflasiyanın aşağı səviyyəsi
 - tsikli tərəddudlərinin olmaması
 - stabil iqtisadi artım və məşğulluğun yüksək səviyyəsi
 - məşğulluğun yüksək səviyyəsi və inflasiyanın aşağı səviyyəsi
 - dünya bazarında ekspansiya
-

Sual: Multiplikatorun növlərindən biri yanlışdır: (Çəki: 1)

- investisiya
 - vergi
 - büdcə
 - xarici ticarət
 - istehsal
-

Sual: C.Keynsin tədqiqinin mərkəzində nə dururdur? (Sürət 15.05.2014 14:13:58) (Çəki: 1)

- milli gəlir
 - əmanətlərin yığımı
 - investisiyaların həcmi
 - istehlak və gəlirlərin səviyyəsi
 - bunların hamısı doğrudur
-

Sual: C.M.Keyns nəzəriyyəsinə dəyərli töhfələr gətirən iqtisadçılarından hansı Nobel mükafatına layiq görülmüşdür: (Sürət 15.05.2014 14:14:30) (Çəki: 1)

- C.Tobin
- F.Xanin
- R.Lukas
- C.Stiglis
- Bunların hamısı

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Müasir kapitalizm cəmiyyətində istehsal səviyyəsi ilə məşğulluğu – istehsal olunan əmtəələr, xidmətlər və uyğun olaraq məşğulluq səviyyəsinin ümumi və məcmu məsrəflərin səviyyəsindən birbaşa asılı olduğunu tədqiq edən nəzəriyyəçi: (Çəki: 1)

- C.Keyns
- J.B.Sey
- A.Marşal
- A.Piqu
- C.Mill

Sual: C.Keyns multiplikator nəzəriyyəsində hansı amillərə əsaslanır? (Çəki: 1)

- sosioloji amillərə
- psixoloji amillərə
- institusional amillərə
- sosioloji və psixoloji amillərə
- sosioloji və institusional amillərə

Sual: Keynsçilik doktrinasına görə buraxılışın həcmi və məşğulluğun səviyyəsi müəyyən olunur: (Çəki: 1)

- tam məşğulluq vəziyyətini xarakterizə edən iqtisadi sabitliklə
- onunla ki, təklif tələbi yaradır
- məcmu tələbin ölçüsü ilə
- Sey qanunun fəaliyyəti ilə
- büdcə xərcləri ilə

Sual: Klassiklərdən fərqli olaraq, C.Keyns təsbiq etmişdir ki: (Çəki: 1)

- "Laisser faire" (bu söz fransız mənşəli olub, müdaxilə etməmək mənasını verir) prinsipinin yerinə yetirilməsi mütləq makroiqtisadi tarazlığa gətirib çıxarıır
- qiymətlər və əmək haqqı çevikliyə malik olurlar
- bazar təbii surətdə özünü tənzimləyir
- özəl sahibkarlıq iqtisadiyyatına daxili qeyri-sabitlik xasdır
- təklif özünün xüsusi tələbini yaradır

Sual: Keyns qeyd edirdi ki: (Çəki: 1)

- işsizliyin təbii norması əmək bazارının real təbii şəraitinə uyğun işsizlik səviyyəsidir

- məşgulluğun ümumi həcminin müəyyən olunmasında investisiya həlledici rola malikdir
 - hazır məhsulların qiymətləri onların istehsalına çəkilən məsrəflərə bərabərdir
 - iqtisadi inkişafın mütləq əsasları xüsusi mülkiyyət və azad mübadilədir
 - tələbin dövlət tərəfindən tənzimlənməsi bazar qüvvələrini pozur
-

Sual: Keyns nəzəriyyəsində: (Çəki: 1)

- əsas problem reallaşmalıdır
 - təklif tələb yaratır
 - tələb təklif yaradır
 - faktiki tələb potensial tələbdən azdır
 - bunların hamısı doğrudur
-

Sual: Aşağıdakı fikirlərdən hansı C.M.Keynsə aiddir: (Çəki: 1)

- qeyri təkmil rəqabət nəzəriyyəsinin irəli sürülməsi
 - monopsoniya anlayışının elmi dövriyyəyə daxil olunması
 - natamam reallaşmanın səbəbini aydınlaşdırmaq
 - istehlak predmetlərinin azad mübadiləsi ilə iqtisadiyyatın mərkəzdən idarə edilməsi
 - hamısı doğrudur
-

Sual: Domar və Xarrodun iqtisadiyyatının keynisçi modelində əsas diqqət nəyə yönəlir: (Çəki: 1)

- investisiyalara
 - dövlət xərclərinə
 - dövlət gəlirlərinə
 - vergilərə
 - inflasiyaya
-

Sual: Kobba-Duqlas modelində həmin dövrün hansı amilinin rolu nəzərə alınmamışdır: (Çəki: 1)

- təbii resursların rolunun nəzərə alınmaması
 - kapital məsrəflərinin rolunun nəzərə alınmaması
 - əmək məsrəflərinin rolunun nəzərə alınmaması
 - məcmu məhsulun həcminin nəzərə alınmaması
 - istehsalın texnoloji parametrlərinin nəzərə alınmaması
-

Sual: Vergi dərəcəsi həcmi ilə büdcəyə vergi daxilolmaları həcmi arasında əlaqəni nümayiş etdirən əyri: (Çəki: 1)

- Engel əyri
 - Filips əyri
 - Laffer əyri
 - Lorens əyri
 - Lyukas əyri
-

Sual: İqtisadi artımın hansı nəzəri modeli məhsulun həcmi ilə iki amil: investisiyalar və

gəlirin artım sürəti arasında qarşılıqlı əlaqəni əks etdirir: (Çəki: 1)

- Kobba-Duqlas modeli
 - Harrod-Domar modeli
 - C.Robinson modeli
 - V.Tinbergen modeli
 - Solou modeli
-

Sual: İqtisadi artımın hansı nəzəri modeli milli istehsalın həcmi ilə kapital və əmək məsrəfləri arasında əlaqəni əks etdirir: (Çəki: 1)

- Kobba-Duqlas modeli
 - Harrod-Domar modeli
 - C.Robinson modeli
 - V.Tinbergen modeli
 - Solou modeli
-

Sual: Kobba-Duqlas modelinə elmi-texniki tərəqqinin əlavə edilməsi ilə formallaşan model hansıdır: (Çəki: 1)

- Barro modeli
 - Harrod-Domar modeli
 - C.Robinson modeli
 - V.Tinbergen modeli
 - Solou modeli
-

Sual: İqtisadi artımın hansı modeli texniki və iqtisadi resurslardan səmərəli istifadənin nəticəsidir: (Çəki: 1)

- Kobba-Duqlas modeli
 - Harrod-Domar modeli
 - Tinbergen modeli
 - Robinson modeli
 - Solou modeli
-

Sual: İqtisadi artımın hansı modelində, iqtisadi artımın milli gəlirin bölgüsündən asılıdır: (Çəki: 1)

- Kobba-Duqlas modeli
 - Harrod-Domar modeli
 - Tinbergen modeli
 - Robinson modeli
 - Solou modeli
-

Sual: Sol Keynesçilərin tədqiqat obyektini nə təşkil edirdi: (Çəki: 1)

- Keynsçiliyin inkişafının bu istiqaməti neoklassik sintezin yaranmasının əsası olmuşdur
- Keynsin nəzəriyyəsini neoklassik ənənələrlə əlaqələndirməyə çalışmışdır
- Keynsin nəzəriyyəsinin yeniyini, onun inqilabi rolunu və neoklassik məktəblə əlaqəsinin olmadığını qeyd edirdilər
- Keynsçi modellərdə milli gəlirin bölüşdürülməsi kimi amillərin nəzərə alınmasını təklif

edirdilər

- Keynsin nəzəriyyəsinin yeniliyini, onun inqilabi rolunu və neoklassik məktəblə əlaqəsinin olmadığını qeyd edirdilər və Keynsçi modellərdə milli gəlirin bölüşdürülməsi kimi amillərin nəzərə alınmasını təklif edirdilər
-

Sual: C.M.Keyns səmərəli tələbi stimullaşdırmaq üçün nə təklif edirdi: (Çəki: 1)

- dövlət xərclərini azaltmağı
 - kredit faizini azaltmağı
 - investisiyanı azaltmağı
 - yenidən bölgünü azaltmağı
 - bunların hamısı doğrudur
-

Sual: Neokeynsçilər qeyri-sabitliyin və tsiklik dəyişikliyin səbəbini nədə görürdülər: (Çəki: 1)

- iqtisadi sistemin zahiri pozulmalarında
 - qiymətin dəyişməsində
 - tələbin dəyişməsində
 - təklifin dəyişməsində
 - təkrar istehsal əlaqələrinin xüsusiyyətlərində
-

Sual: İqtisadi tsiklin əsas səbəbi C.Keynsin multiplikator-akselerator təliminə uyğun olaraq yönəldilən investisiyalardır. Bu hansı nəzəriyyədir? (Çəki: 1)

- uyğun olaraq yönəldilən investisiyalardır. Bu hansı nəzəriyyədir?
 - xarici amillər nəzəriyyəsi
 - dövriyyə kapitalına investisiyalar nəzəriyyəsi
 - əsas kapitala investisiyalar nəzəriyyəsi
 - marksist nəzəriyyə
-

Sual: İqtisadi tsiklin qısamüddətli dövrə əsas səbəbi dövriyyə fondlarına yönəldilmiş investisiyalardır. Bu hansı nəzəriyyədir? (Çəki: 1)

- monetar nəzəriyyə
 - marksist nəzəriyyə
 - dövriyyə kapitalına investisiyalar nəzəriyyəsi
 - xarici amillər nəzəriyyəsi
 - əsas kapitala investisiyalar nəzəriyyəsi
-

Sual: C.M.Keyns A.Marşalın hansı fikrindən iqtisadiyyatın dövlət tənzimlənməsi konsepsiyasını əsaslandırmaq üçün istifadə etmişdir: (Çəki: 1)

- faiz nəzəriyyəsi
 - mükəmməl rəqabət şəraitində istehsalın optimallaşdırılması
 - pulun kəmiyyət nəzəriyyəsi
 - ümumi tarazlıq nəzəriyyəsi
 - vaxtı bir iqtisadi amil kimi iqtisadi təhlilə tətbiq etməsi
-

Sual: C. Keynsin multiplikator nəzəriyyəsi hansı əlaqəni nəzərdə tutmuşdur? (Çəki: 1)

- investisiyanın artımı ilə milli gəlirin artımı
 - milli gəlirlə həyat səviyyəsi arasında
 - ümumi daxili məhsulun artımı ilə milli gəlirin
 - yığımla istehlak arasında
 - istehsalla istehlak arasında
-

Sual: Con Meynard Keyns neoklassik məktəbinin görkəmli nümayəndəsidir? (Çəki: 1)

- Keyns neoklassik məktəbin görkəmli nümayəndəsidir
 - Keyns neoklassik məktəbin görkəmli nümayəndəsi deyil
 - Keyns marjinalizmin nümayəndəsidir
 - Keyns neosintez nəzəriyyəsinin nümayəndəsidir
 - Keyns institusionalizm məktəbinin nümayəndəsidir
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Investisiya həcminin artmasına müvafiq olaraq ÜMM-un həcmini göstərən rəqəm koefisiyenti: (Çəki: 1)

- akselerator
 - qiymət indeksi
 - həyat səviyyəsi göstəricisi
 - multiplikator
 - həyat səviyyəsi indeksi
-

Sual: İqtisadiyyatın dövlət tənzimlənməsi məsələlərində keynsçilərin fikri fərqlidir və üç əsas cərəyanə bölünür: (Çəki: 1)

- solcular (liberal), klassik və neoklassik
 - solcular, marjinal və neoklassik
 - solcular (liberal), konservativ və neoklassiklər
 - konservativ, klassik və neoklassik
 - konservativ, marjinal və neoklassik
-

Sual: Keynsçiliyin hansı istiqaməti iqtisadiyyatın dövlət tənzimlənməsində əsas məsələ kimi mənfiətin maksimumlaşdırılması və iqtisadiyyatın konservativ strukturlarının saxlanılmasını təklif edir: (Çəki: 1)

- sol keynsçilər (liberallar)
- neoklassik istiqamət
- keynsçiliyin konservativ istiqaməti

- klassik istiqamət
 - sol keynsçilər (liberallar) və neoklassik istiqamət
-

Sual: Postkeynisçilər göstərilər ki: (Çəki: 1)

- istehsalın artım sürəti milli gəlirin bölgüsündən, gəlirin kəmiyyəti və onun artım yığımından asılıdır
 - bu konsepsiyanın məqsədi məşgulluğu, iqtisadi tsiklin sabitləşməsini və yüksək artım sürətini təmin etmək olmuşdur
 - əsas diqqətlərini dövlət xərclərinə, dövlət investisiyalarının artırılmasına yönəltmişlər
 - onların modeli milli gəlirin artımının yalnız bir amilini –kapital qoyuluşunu nəzərə almışlar
 - kapital qoyuluşlarının hər bir artımı cəmiyyətdə milli gəlirin artımını təmin edən məşgulluğu artırır
-

Sual: Neokeynsçiliyin əsas nümayəndələrindən biri yanlışdır: (Çəki: 1)

- C.Hanson
 - R.Xarrod
 - P.Samuelson
 - C.Robinson
 - E. Domar
-

Sual: Məhsul buraxılışı ilə kapital artımı arasında nisbəti xarakterizə edən göstərici ($V=\Delta K/\Delta Y$) və ya kapital tutumlu artımın koefisiyenti: (Çəki: 1)

- multiplikator
 - akselerator
 - kapital qoyuluşu
 - investisiya
 - avtonom investisiyalar
-

Sual: Məhsul artımı ilə kapital artımı arasında olan nisbəti xarakterizə edən göstərici: (Çəki: 1)

- koefficient
 - akselerator
 - multiplikator
 - funksiya
 - asılılıq
-

Sual: Artan kapitalla silahlanma və artan əmək məhsuldarlığı daimi kapitalverimi ilə müşayiət olunur. Bu: (Çəki: 1)

- İTN kapitalqoruyucu tipi
 - Xiksə görə İTN
 - neytral İTN
 - Xarroda görə İTN
 - əməkqoruyucu İTN
-

Sual: E.Domar və R.Xarrodun iqtisadi artım modelinin əsasını nə təşkil edir: (Çəki: 1)

- milli gəlirlərin tarazlığının yaradılması şərtləri
 - milli gəlirlərin tarazlı və ya sabit artım sürətini təmin edən şərtlərin məcmusu
 - bündə tənzimlənməsi ideyasını pul-kredit siyaseti ilə birləşdirən makroiqtisadi siyaset konsepsiyasını işləyib hazırlanması
 - dövlət xərclərinin kəsirli maliyyələşdirilməsi nəzəriyyəsinin hazırlanması
 - məcmu psixoloji amillər
-

Sual: E.Domar və R.Xarrodun iqtisadi artım modelinin C.Keyns modelindən fərqli tərəfini müəyyənləşdirir: (Çəki: 1)

- milli gəlirlərin tarazlığının yaradılması
 - milli gəlirlərin tarazlı və ya sabit artım sürətini təmin edən şərtlərin məcmusu
 - iqtisadiyyatda müvazinətin pozulması şərtini
 - iqtisadiyyatda müvazinətin bərpa olunmasını
 - pul-kredit siyaseti tədbirlərilə xüsusi investisiyaların dəyişməsinin tarazlaşdırılması
-

Sual: Postkeynsçi iqtisadçılarından biri yanlışdır: (Çəki: 1)

- A.Eyxner
 - C.Robinson
 - N.Kaldor
 - P.Sraff
 - A.Hanson
-

Sual: Postkeynçilər ordodoksal keynsçıləri nədə ittiham edirdilər: (Çəki: 1)

- milli gəlirlərin səviyyəsini düzgün izah etmədiklərinə görə
 - defisit maliyyələşdirmənin real səmərəsinin həddindən artıq şıxırdıklərinə görə
 - inflasiyanın inkişafının təhlükəsini qiymətləndirmədiklərinə görə
 - pul amilini inkar etdiklərinə görə
 - bunların hamısı doğrudur
-

Sual: Postkeynsçilər öz konsepsiyasını əsaslandırmakən hansı mənbələrdən istifadə etmişlər: (Çəki: 1)

- C.M.Keynsin nəzəriyyəsindən
 - institusionalizmdən
 - rikardoçuluqdan
 - marksın kateqoriyalarında
 - bunların hamısı doğrudur
-

Sual: Postkeynsçilərin əsas müddəası hansıdır: (Çəki: 1)

- milli gəlirlərin bölgüsü onun artımına təsir etmir
 - milli gəlirlərin bölgüsü onun artımına təsir edir
 - gəlirlərin bölgüsündə bərabərsizlik aradan qaldırılmalıdır
 - əhalinin istehlak tələbi yüksəldilməlidir
 - maarif, səhiyyə, sosial sigortanın inkişafına xərclər artırılmalıdır
-

Sual: Aşağıdakı fikirlərdən hansı postkeynsçilərə aiddir: (Çəki: 1)

- onlar kapitalist sisteminin daimi sabitliyi haqqında konsepsiyanın əleyhinə çıxırdılar
 - onlar kapitalist iqtisadiyyatının tsikliyini inkar etməmişlər
 - onlar bazar iqtisadiyyatını saxlayıb, yalnız onu dövlət siyaseti ilə düzəltməyi təklif edirlər
 - onlar diqqətini iqtisadiyyatda qısamüddətli dəyişikliklərə yönəltmişlər
 - onlar iqtisadiyyata dövlət tənzimlənməsinin metodlarını hazırlamışlar
-

Sual: Iqtisadiyyatın dövlət tənzimlənməsinin nəzəri-konseptual əsasları: (Çəki: 1)

- klassik, monetar, keyns konsepsiaları
 - klassik, neoklassik və marjinal konsepsialar
 - neoklassik, keynsçi və monetar konsepsialar
 - marjinal, keynsçi və neokeynsçi konsepsialar
 - marjinal, klassik və keynsçi konsepsialar
-

Sual: «Dövlətin qarşısında qoyulan məqsədlər, onun sərəncamında olan vəsaitlərdən çox olmamalıdır» nəzəriyyəsi kimə aiddir: (Çəki: 1)

- Y.Tinbergen
 - P.Samuelson
 - D.Nort
 - U.Mitçel
 - T.Veblen
-

Sual: Maliyyə siyasetinin vəzifəsi "ictimai əmtəələr" təklifi sferası üçün tənzimləyici tədbirləri təmin etməkdir-nəzəriyyəsi kimə aiddir: (Sürət 15.05.2014 14:15:56) (Çəki: 1)

- Y.Tinbergen
 - P.Samuelson
 - D.Nort
 - U.Mitçel
 - T.Veblen
-

Sual: A.Piqu yazırkı ki; (Sürət 15.05.2014 14:16:22) (Çəki: 1)

- Sadə rəqabət şəraitində tamahkar mənafelər təzahür edir və fiskal xarakter daşıyan inhisarlar öz effektivliyini itirir
 - Qeyri-müvazinət vəziyyəti təsadüfi səciyyəlidir, iqtisadiyyatın özü onu aradan qaldırır
 - İqtisadiyyata dövlət müdaxiləsi iqtisadiyyatın təbiətinə ziddir
 - Avtomatik tənzimlənmə təsadüfüdür və xüsusi hal kimi səciyyələnməlidir
 - Müasir iqtisadiyyat dövlət müdaxiləsi olmadan səmərəli fəaliyyət göstərə bilməz
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Neoliberalların əsas fikirləri nədən ibarət idi? (Çəki: 1)

- dövlət sifarişlərinin artırılması
 - az rentabelli iqtisadiyyat sahəlerinin dövlət tərəfindən investisiyalaşdırılması
 - xarici investisiyaların artırılması
 - iqtisadiyyatın liberallaşdırılması, azad qiymətəmələgelmə və xüsusi mülkiyyət
 - istehsal xərclərinin azaldılması
-

Sual: M.Fridmen iqtisadiyyatın tənzimlənməsində hansı amilə üstünlük vermişdir? (Çəki: 1)

- xarici iqtisadi
 - büdcə-vergiyə
 - pul-kreditə
 - sosial siyasetə
 - qiymət siyasetinə
-

Sual: Monetarist konsepsiyaya əsasən iqtisadiyyatın dövlət tənzimlənməsində əsas hal nə hesab olunur? (Çəki: 1)

- antitsiklik tənzimlənmə
 - məşğulluğun səviyyəsinin artırılması
 - tə davüldə pul kütləsinə nəzarət
 - xarici iqtisadi əlaqələrin həvəsləndirilməsi
 - səmərəli tələbin həvəsləndirilməsi
-

Sual: Monetar nəzəriyyənin müəllifi kimdir? (Çəki: 1)

- P.Samuelson
 - U.Xoutri
 - A.Smit
 - J.B.Sey
 - S.Sismondi
-

Sual: Sosial yönümlü bazar iqtisadiyyatı modelinin nəzəri konsepsiyası kimlər tərəfindən işlənib hazırlanmışdır: (Çəki: 1)

- M.Fridmen,P.Samuelson
 - A.Marşal,K.Menger
 - K.Marks,F.Engels
 - A.Müller-Armak,L.Erxard
 - heç biri doğru deyil
-

Sual: Neoliberalizmin ənənəvi liberalizmdən əsas fərqli tərəfi hansıdır: (Çəki: 1)

- kapitalist iqtisadiyyatının planlaşdırılması
- kapitalist iqtisadiyyatı üzərində dövlət nəzarətinin hayata keçirilməsi
- kapitalist istehsalı üzərində sosial nəzarət ideyasının həyata keçirilməsi

- kapitalist iqtisadiyyatına dövlətin fəal müdaxiləsi
 - bunların hamısı
-

Sual: M.Fridmen işsizliyin təbii normasını azaltmaq yollarını necə görürdü: (Çəki: 1)

- makroiqtisadi tənzimləmə yolu ilə
 - mikroiqtisadi tənzimləmə yolu ilə
 - uzunmüddətli pul tənzimlənməsi ilə
 - qısamüddətli pul tənzimlənməsi ilə
 - bunların hamısı doğrudur
-

Sual: Monetarizmin pul qanunu nədir? (Çəki: 1)

- pul təklifinin artımının orta illik sürətinin, pula tələbin artımına bərabər olmasıdır
 - pula tələbin artımının orta illik sürətinin pula təklifin artımına bərabər olmasıdır
 - pul kütləsinə, pul emissiyasına dövlət nəzarətidir
 - pul kütləsinin tənzimlənməsinə yönəldilmiş kredit-pul siyasətidir
 - pul kütləsinin tənzimlənməsinə yönəldilmiş büdcə-vergi siyasətidir
-

Sual: "İnhisar rəqabəti" nəzəriyyəsinin banisi kimdir: (Çəki: 1)

- Y.Şumpeter
 - Q.Keri
 - A.Piqu
 - E.Çemberlin
 - U.Rostou
-

Sual: "Formalaşmış cəmiyyət" nəzəriyyəsinin banisi kimdir: (Çəki: 1)

- L.Exard
 - F.Xayek
 - V.Oyken
 - F.List
 - A.Ryustov
-

Sual: "Hamı üçün rifah" bu tezisin müəllifi kimdir? (Çəki: 1)

- L.Exard
 - V.Oyken
 - V.Repke
 - A.Müller-Armak
 - M.Alle
-

Sual: Neoliberalizm təlimi iqtisadiyyatın hansı sahəsinin tənzimlənməsini nəzərdə tutur? (Çəki: 1)

- pul-kredit
- büdcə-vergi
- sosial sahə
- xarici ticarət

bütövlükdə iqtisadiyyatı

Sual: Hansı elmi istiqamət dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudluğunu müdafiə edir? (Çəki: 1)

- keynsçi
 - neoliberal
 - marjinal
 - sosial-institusional
 - marksizm
-

Sual: F.Xayek iqtisadiyyatın tənzimlənməsində hansı amilə üstünlük vermişdir? (Sürət 15.05.2014 14:17:45) (Çəki: 1)

- inflyasiyanı məhdudlaşdırmağa
 - büdcə-vergiyə
 - pul-kreditə
 - sosial siyasetə
 - qiymət siyasetinə
-

Sual: Hansı konsepsiya neoliberalizm nəzəriyyəsi ilə keynisiçiliyin sintezi kimi xarakterizə olunur (Sürət 15.05.2014 14:17:58) (Çəki: 1)

- sosial bazar təsərrüfatı
 - qlobal cəhətdən tənzimlənən bazar
 - formallaşmış cəmiyyət
 - azad bazar
 - mübadilə iqtisadiyyatı
-

Sual: Ümumi müvazinət nəzəriyyəsində və rifah iqtisadiyyatında ilk kəşfedici işlərinə görə "İqtisadiyyat" üzrə Nobel mükafatını kim alıb (Sürət 15.05.2014 14:18:20) (Çəki: 1)

- - Elinor Ostrom
 - Duqlas Nort
 - Sercon Riçard Hiks
 - Pol Samuelson
 - Teodor Vilyam Şilts
-

Sual: "İctimai inkişaf" nəzəriyyəsinin banisi kimdir: (Sürət 15.05.2014 14:18:36) (Çəki: 1)

- Y.Şumpeter
 - Q.Keri
 - A.Piqu
 - E.Çemberlin
 - U.Rostou
-

Sual: "İqtisadi qayda" nəzəriyyəsinin müəllifi kimdir? (Sürət 15.05.2014 14:18:43) (Çəki: 1)

-
- L.Erxard
- V.Oyken

- V.Repke
 - A.Müller-Armak
 - M.Alle
-

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövriyyədə olan pul kütləsinin dəyişməsi iqtisadi aktivliyin əsas səbəbidir. Bu hansı nəzəriyyədir? (Çəki: 1)

- dövriyyə kapitalına investisiyalar nəzəriyyəsi
 - əsas kapitala investisiyalar nəzəriyyəsi
 - ifrat yığım nəzəriyyəsi
 - xarici amillər nəzəriyyəsi
 - monetar nəzəriyyə
-

Sual: Amerikan monetarizminin banisi kimdir: (Çəki: 1)

- L.Erxard
 - Y.Şumpeter
 - F.Xayek
 - L.Mizes
 - M.Fridmen
-

Sual: Neoliberalizmin Keynsçılıkdən fərqli tərəfini müəyyənləşdirir: (Çəki: 1)

- təkrar istehsal prosesinin tənzimlənməsi
 - mənfəət və rəqabət mexanizminin institusional əsasının tənzimlənməsi
 - mükəmməl və qeyri-mükəmməl bazarların tənzimlənməsi
 - marjinalizmin nəzəri üsul kimi istifadə olunması
 - keyfiyyət və institusional problemlərin vacib hesab olunması
-

Sual: Neoliberalizmin klassik forması hansıdır: (Çəki: 1)

- Kembrib məktəbi
 - Frayburq məktəbi
 - London məktəbi
 - Çikaqo məktəbi
 - Avstriya məktəbi
-

Sual: Neoliberalizmin iqtisadi siyasetə təsir istiqamətlərindən biri yanlışdır: (Çəki: 1)

- istehsal vasitələrinin geniş milliləşdirilməsindən imtina olunması

- dövlət bütçəsinin hər il tarazlaşdırılması
 - tənzimlənmənin birbaşa metodlarına üstünlük verilməsi
 - kəsirli maliyyələşdirmənin məhdudlaşdırılması
 - nisbətən liberal xarici ticarət və valyuta siyasətinə təsiri
-

Sual: Neoliberalların hansı nümayəndələri bazar qiymətləri vasitəsilə iqtisadiyyatın özünü tənzimləmə mexanizminə üstünlük vermişlər: (Çəki: 1)

- L.Mizes və F.Xayek
 - M.Fridmen və A.Şvars
 - V.Oyken və A.Rustov
 - L.Erxard və V.Repke
 - Ryueff və M.Alle
-

Sual: Monetarizmin 70-80-ci illərdə iqtisadi nəzəriyyənin və iqtisadi siyasətin mərkəzində olmasının səbəbi nədir? (Çəki: 1)

- klassik kapitalizmə bərəət qazandırmaq
 - bölgüdə bərabərliyə nail olmaq
 - kəsirli maliyyələşmə siyasətinin yeridilməsi
 - iqtisadi artımın mümkünlüğünə inamı artırmaq
 - büdcədən sosial ehtiyaclara təxsisatın azaldılması
-

Sual: Monetarizm nəzəriyyəsində mərkəzi yeri hansı problem tutur: (Çəki: 1)

- məşgulluq
 - işsizlik
 - inflasiya
 - məşgulluq və işsizlik
 - işsizlik və inflasiya
-

Sual: M.Fridmen hesab edir ki: (Çəki: 1)

- bazar sisteminə dövlət müdaxiləsi uzunmüddətli dövrdə müsbət nəticə verə bilər
 - bazar sisteminə dövlət müdaxiləsi qısamüddətli dövrdə müsbət nəticə verə bilər
 - uzunmüddətli pul siyasətindən qısamüddətli pul tənzimlənməsinə keçmək məqsədə uyğundur
 - qısamüddətli pul tənzimlənməsi mütləqdir
 - dövlət tənzimlənməsi pul kütləsinə, pul emissiyasına nəzarətlə məhdudlaşdırır
-

Sual: Neoliberalizmin əsasını qoyan və onun metodologyasını yaradan iqtisadçı kimdir? (Çəki: 1)

- L.Erxard
 - A.Rustov
 - V.Repke
 - M.Fridmen
 - V.Oyken
-

Sual: "Reyqanomika" iqtisadi siyasəti hansı iqtisadi məktəbin ideyaları əsasında

yaradılıb? (Çəki: 1)

- Monetarist
 - Marjinalist
 - Keynsçi
 - Marksist
 - Merkantilist
-

Sual: Monetarizm nədir? (Çəki: 1)

- kapitalizm və sosializm arasında cəmiyyətin inkişafının üçüncü yoludur
 - faydalılıq həddi və məhsuldarlıq həddi nəzəriyyəlirindən ibarətdir
 - iqtisadi liberalizm ənənələrini davam etdirən baxışlar sistemidir
 - pul kütləsinin iqtisadi fəallığa, monetar vasitələrin və monetar siyasetin iqtisadi inknşafa təsir mexanizminin əsaslı surətdə öyrənən nəzəriyyədir
 - səmərəli tələbi müəyyən edən xərclər və gəlirlər nisbətin tənzimlənməsidir
-

Sual: Monetarizm cərəyanı iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir: (Çəki: 1)

- keynsçilik
 - neoklassik
 - institutsional-sosiooloji
 - marksizm
 - heç biri doğru deyil
-

Sual: Monetarizm özündə hansı nəzəriyyələri birləşdirir: (Çəki: 1)

- təklif
 - səmərəli tələb
 - səmərəli gözləmə
 - təklif, səmərəli tələb
 - təklif, səmərəli gözləmə
-

Sual: L.Exard formalaşmış cəmiyyəti ümumi rifah dövləti adlandıraraq, qeyd etmişdir ki, bu dövlət hansı yoldadı? (Çəki: 1)

- 4-cü
 - 3-cü
 - 2-ci
 - 5-ci
 - 6-ci
-

Sual: Çikaqo məktəbinin nümayəndələri hansıdır: (Sürət 15.05.2014 14:19:14) (Çəki: 1)

- L.Exard
 - Y.Şumpeter
 - F.Xayek
 - L.Mizes
 - M.Alle
-

Sual: Monetarizm: (Sürət 15.05.2014 14:19:38) (Çəki: 1)

- Əhalinin aztəminatlı təbəqəsinə dövlətin sosial programını rədd edir və onu səmərəsiz sayıır
 - Kapitalizmin təkamül yolu ilə yeni bir ideal iqtisadi sistemə çevrilməsi ideyasını təbliğ edir
 - inkişaf etmiş inhisarçı rəqabət nəzəriyyəsinin əsasını yaratmışdır
 - iqtisadi proseslərin tədqiqində riyazi metodların tətbiqinə ciddi əhəmiyyət vermişdir
 - iqtisadi liberalizm ənənələrini davam etdirən baxışlar sistemidir
-

Sual: İqtisadi artımın emprik tədqiqi kimə məxsusdur:- (Sürət 15.05.2014 14:19:55)
(Çəki: 1)

- U.Cevons
 - Q. Feldman
 - S.Kuznets
 - U.Şumpeter
 - P.Salou
-

Sual: Aşağıdakı əsərlərdən hansı L.Erxarda məxsusdur:- (Sürət 15.05.2014 14:20:12)
(Çəki: 1)

- "Quldarlığa gedən yol"
 - "Hamı üçün rifah"
 - "Kapitalizmin xalis nəzəriyyəsi"
 - "Mənfəət, faiz, investisiya"
 - Bunların heç biri
-

Sual: Neoliberalizm Fransada hansı adda yayılmışdır: (Çəki: 1)

- neoklassik sintez
 - monetarizm
 - neoindividualizm
 - neoliberal dirijizm
 - neoliberalizm
-

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Neoliberalizmi ABŞ-da təmsil edən nəzəriyyə hansıdır: (Çəki: 1)

- neoklassik sintez
- klassik nəzəriyyə
- monetar nəzəriyyə
- keynsçi nəzəriyyə

marjinalist nəzəriyyə

Sual: Sosial bazar təsərrüfatı modelinin əsas prinsiplərindən biri yanlışdır: (Çəki: 1)

- qiymət azadlığı və sabit pul tədavülü
 - inhisarsız rəqabət
 - xüsusi mülkiyyətin sarsılmazlığı
 - sahibkarlığın iqtisadi müstəqilliyi və cavabdehliyi
 - iqtisadiyyatın dövlət tənzimlənməsinin üstünlüyü
-

Sual: Frayburq məktəbinin nümayəndələri necə adlanır: (Çəki: 1)

- ortodoksallar
 - postkeynsçilər
 - ordoliberallar
 - monetaristlər
 - marjinalistlər
-

Sual: Aşağıdakı fikirlərdən hansı F.Xayekə məxsusdur: (Çəki: 1)

- makro və mikro iqtisadi təhlilin əlaqələndirilməsi
 - tədavülə lazım olan pulun miqdarının həmin anda konkret statistik materialları əsasında hesablanması ideyası
 - sosial bazar təsərrüfatı modelinin yaradılması
 - iqtisadiyyatın liberallaşdırılması
 - faydalılıq həddi nəzəriyyəsinin müəyyən edilməsi
-

Sual: Neoliberalların nəzəriyyəsi hansı ideyaların sintezidir: (Çəki: 1)

- neoklassiklərin və institusionalizmin
 - ənənəvi liberalizm və drijizmin
 - yeni tarixi məktəbin, neoklassiklərin və ənənəvi liberalizmin
 - köhnə tarixi məktəbin, neoklassiklərin və ordodoksal keynsçiliyin
 - klassik məktəbin, ənənəvi liberalizmin və institusionalizmin
-

Sual: Monetarist konsepsiyanın qlobal strategiyası nədir? (Çəki: 1)

- təsərrüfat quruluşunu formalasdırmaq və təkrar istehsal prosesinə təsir etmək
 - mərkəzdən idarə edilən iqtisadiyyatın uzunmüddət yaşaya bilməyəcəyi
 - klassik kapitalizmə bəraət qazandırmaq, onun səmərəliliyinə, dövlət büdcəsindən əlavə xərclərsiz iqtisadi artımın mümkünüyünə inamı artırmaq
 - qiymət, tələb və təklifin proqnozlaşdırılması
 - bazar təsərrüfatını kapitalizm və sosializm arasında cəmiyyətin inkişafının üçüncü yolu adlandırılması
-

Sual: Frayburq məktəbinin sosial-iqtisadi konsepsiyasının əsasını nə təşkil edirdi: (Çəki: 1)

- mərkəzdən idarə olunan təsərrüfat
- bazar təsərrüfatı
- dövlətin məhdud iqtisadi rolu

- mərkəzdən idarə olunan və bazar təsərrüfatı
 hamısı
-

Sual: Sosial bazar təsərrüfatı modelinin əsas prinsiplərindən biri yanlışdır: (Sürət 15.05.2014 14:23:09) (Çəki: 1)

- qiymət azadlığı və sabit pul tədavülü
 inhisarsız rəqabət
 xüsusi mülkiyyətin sarsılmazlığı
 inhisar və rəqabətin tənzimlənməməsi
 sahibkarlığın iqtisadi müstəqilliyi və cavabdehliyi
-

Sual: P.Salou göstərmışdır ki, iqtisadi artımın həllədici amili (Sürət 15.05.2014 14:23:18) (Çəki: 1)

- kapitaldır
 texniki tərəqqidir
 torpaqdır
 iş qüvvəsidir
 istehsal vasitələridir
-

Sual: Neoliberalistlərin tsikl nəzəriyyəsi monetaristlərdən necə fərqlənir: (Çəki: 1)

- pul kütləsində baş verən tərəddüdlərlə
 psixoloji motivlərdə rəqabətdən kənarlaşmaya və inhisarçılığa meyl, sərvət, yiğim və s.
 riyazi modellərin üstünlük təşkil etməsilə
 iqtisadi artımı pul kütləsinin artımına bağlamaqla
 hamısı doğrudur
-

BÖLƏM: 1401

Ad	1401
Suallardan	13
Maksimal faiz	13
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Institusional istiqamətin iqtisadi təhlilinin predmetini nə təşkil edirdi? (Çəki: 1)

- istehsal dairəsi
 istehsal və tədavül dairəsi
 tədavül dairəsi
 mikroiqtisadiyyat
 iqtisadi və qeyri-iqtisadi amillər
-

Sual: C.Kommonsa görə dəyər nəyə əsasən formalasır? (Çəki: 1)

- «Kollektiv institutlarının» hüquqi razılığı
 - Əmək məsrəfləri
 - Tələb və təklifin nisbəti
 - Qiymət amilləri
 - Dəyərlilik
-

Sual: İnstitusionalizmin tədqiqat obyekti nə aidir? (Çəki: 1)

- iqtisadiyyat üzərində “sosial nəzarət”
 - sosializmlə konvergensiya vasitəsi ilə kapitalizmin transformasiyası
 - iqtisadi tarazlıq şəraitində təlib və təklifin təhlili
 - iqtisadiyyat üzərində “sosial nəzarət” və sosializmlə konvergensiya vasitəsi ilə kapitalizmin transformasiyası
 - iqtisadiyyat üzərində “sosial nəzarət” və iqtisadi tarazlıq şəraitində təlib və təklifin təhlili
-

Sual: Y.Şumpeter iqtisadi artımda hansı amilə daha çox üstünlük vermişdir? (Çəki: 1)

- investisiyaya
 - Əmək məsrəflərinə
 - Kapitala
 - torpağa
 - iqtisadi ehtiyatların səmərəli bölgüsünə
-

Sual: Uzunmüddətli iqtisadi tsikllər kim tərəfindən araşdırılmışdır? (Çəki: 1)

- - U.Mitçell
 - N.Kondratyev
 - C.Kitçin
 - K.Juqlıyar
 - R.Lukas
-

Sual: Ümumi iqtisadi tarazlıq nəzəriyyəsini kim tədqiq etmişdir? (Çəki: 1)

- -
 -
 - L.Valras
 -
-

Sual: ”Oliqopoliya” məfhumunu ilk dəfə kim işlətmişdir? (Çəki: 1)

- E.Çemberlin
 -
 -
 -
 -
-

Sual: Inflyasiya ilə işsizlik arasında əlaqəni ilk dəfə kim araşdırmışdır? (Çəki: 1)

- V.Oyken
 - O.Filippis
 - M.Fridman
 - C.Keyns
 - K.Marks
-

Sual: İnstitutionalizm nəyi öyrənir: (Çəki: 1)

- təsərrüfat subyektlərinin fərdi fəaliyyətini
 - iqtisadi fikrin sosial-tarixi istiqamətinin əsas metodoloji müddəalarını
 - emprik tədqiqatı, statistik və tarixi informasiyaların yiğimini
 - millətin məhsuldar qüvvələrinin inkişafı üçün əlverişli şəraitin yaradılmasını
 - dövlətin, iri korporasiyaların, həmkarlar təşkilatının, inhisarların fəaliyyətini
-

Sual: Lorens əyrisi göstərir: (Çəki: 1)

- gəlirin orta səviyyədən fərqlənməsi
 - gəlirin faktiki bölgüsünün mütləq bərabər bölgüsündən fərqlənməsi
 - Əhali qrupları üzrə gəlirin qeyri-bərabərliyinin dərəcəsi
 - cəmiyyətin üstünlükverimini nəzərə almaqla gəlirlərin qeyri-bərabərliyini
 - gəlirlərin faktiki bölgüsünün tam bərabər bölgü ilə üst-üstə düşməsi
-

Sual: Gəlirlərin bölgüsündəki qeyri-bərabərliyin səviyyəsi hansı gəlir təmərküzləşmə indeksinin köməyi ilə ölçülür: (Çəki: 1)

- Desil əmsalı
 - Kvinti əmsalı
 - Cinni əmsalı
 - Kvarti əmsalı
 - Desil və Cinni əmsalı
-

Sual: Əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün: (Çəki: 1)

- Lorens əyrisindən istifadə olunur
 - yaşayış minimumundan istifadə edilir
 - yoxsulluq səviyyəsini müəyyən edirlər
 - Filips əyrisindən istifadə olunur
 - real əmək haqqını müəyyənləşdirirlər
-

Sual: Optimallıq nəzəriyyəsini kim tədqiq etmişdir: (Çəki: 1)

- C.M.Keyns
 - M.Fridman
 - V.Pareto
 - L.Valras
 - K.Marks
-

BÖLMƏ: 1402

Maksimal faiz	10
Sualları karışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: U.K.Mitçelin iqtisadi təlimi hansı nəzəriyyənin əsasında dayanırdı? (Çəki: 1)

- son faydalılıq nəzəriyyəsi
- böhransız tsikl konsepsiyası
- Ç.Darvinin təbiətin təkamülü nəzəriyyəsi
- Əhali məskunluğu nəzəriyyəsi
- müvazinətlik nəzəriyyəsi

Sual: İctimai inkişafda iqtisadi və qeyri-iqtisadi amillərin vəhdətini və qarşılıqlı əlaqəsini əks etdirən istiqamət hansıdır? (Çəki: 1)

- institusional-sosioloji
- neoklassik
- monetarizm
- neoliberalizm
- neokeynsçilik

Sual: Tarixi aşağıdakı beş mərhələyə bölən alım kimdir? ənənəvi cəmiyyət (primitiv texnika, kənd təsərrüfatı, iri torpaq sahiblərinin hakimiyyəti;-keçid cəmiyyəti (mərkəzləşmiş dövlət, sahibkarlıq);-“dəyişiklik mərhələsi (sənaye inqilabı və onun nəticələri);-“yetkinlik” mərhələsi (elmi-texniki inqilab, urbanizasiya);-kütləvi istehlak mərhələsi (xidmət sahələrinin və istehlak malları istehsalının müəyyənləşdirici rol): (Çəki: 1)

- R.Aron
- A.Tofler
- E.Meyer
- U.Rostou
- V.Roşer

Sual: Mənfi xarici effektlərin tənzimlənməsi üçün korrektə edici vergilərin tətbiq edilməsini kim təklif etmişdir? (Çəki: 1)

- R.Kouz
- M.Fridman
- A.Piqu
- C.Keyns
- V.Pareto

Sual: P.Samuelson “Neoklassik sintez” nəzəriyyəsinə hansı məktəbin və hansı iqtisadçının ideyalarını daxil etmişdi: (Çəki: 1)

- Veblen (institusionalizm)
- Kommons (institusionalizm)

- U.Mitçell (institusionalizm)
 - C.Helbreyt(institusionalizm)
 - M.Fridmen (neoliberalizm)
-

Sual: London(F.Xayek), Frayburq(V.Oyken, L.Exard), Çikaqo (M.Fridmen) məktəblərinin nəzəri əsasını nə təşkil edirdi: (Çəki: 1)

- kapitalist mənfəətinin mənbələrinin öyrənilməsi
 - təkrar istehsal və istehsal tsiklləri modellərinin yaradılması
 - azad sahibkarlıq ideyası
 - əmək haqqı nəzəriyyəsinin əsaslandırılması
 - mikroiqtisadi səviyyədə istehsal amillərinin qiymətinin əmələ gəlməsinin tətbiqi
-

Sual: İnstitusionalistlər üçün ümumi olan prinsip hansıdır: (Çəki: 1)

- kapitalist iqtisadiyyatı üzərində sosial nəzarət
 - təbii resursların səmərəli istifadəsini, istehsalın səmərəli təşkilini və ədalətli bölgünü həyata keçirmək
 - kapitalist iqtisadiyyatı üzərində dövlət nəzarətini həyata keçirmək
 - kapitalist iqtisadiyyatının proqnozlaşdırmasını həyata keçirmək
 - bütün sosial təbəqələrdən, əks mənafeləri barişdırmağı bacaran nüfuzlu dövlət yaratmaq
-

Sual: Cinni əmsalının daha da çox olması: (Çəki: 1)

- əhali gəlirlərində bərabərsizlik daha da çoxalır
 - əhali gəlirlərində bərabərsizlik daha da azalır
 - əhali gəlirlərində bərabərsizlik bərabərləşir
 - əhali gəlirlərində bərabərsizlik sıfır bərabər olur
 - əhali gəlirlərində bərabərsizlik sabitdir
-

Sual: İnstitusionalistlər klassik iqtisad elminin müddəalarını nədə tənqid edirdilər: (Çəki: 1)

- klassik iqtisad elminin nümayəndələrini iqtisadi müvazinətə artıq diqqət yetirdiklərinə
 - bütün hadisələri sükünət halında öyrəndiklərinə
 - iqtisadi adam ideyasına və gerçəkliyi sadələşdirmələrinə
 - faktiki materiallardan geniş istifadə etməklə konkret təhlil metodundan istifadə etdiklərinə
 - klassik iqtisad elminin nümayəndələrini iqtisadi müvazinətə artıq diqqət yetirdiklərinə, bütün hadisələri sükünət halında öyrəndiklərinə, iqtisadi adam ideyasına və gerçəkliyi sadələşdirmələrinə
-

Sual: Müxtəlif ölkələrdə və əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün istifadə olunan əyri: (Çəki: 1)

- Laffer əyri
- Filips əyri
- Engel əyri
- Lukas əyri
- Lorens əyri

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnstitutional-sosioloji cərəyanın səciyyəvi xüsusiyyətləri arasında biri yanlışdır: (Çəki: 1)

- planlaşdırma vasitəsilə kapitalist istehsal üzərində sosial nəzarət ideyasının həyata keçirilməsi
- burjuə cəmiyyətinin sosial problemlərinə diqqət verilməsi
- ilkin institutionallizmin metodologiyasına xas olan texniki determinizmin güclənməsi
- onların ETT hesabına kapitalizmin çatışmamazlıqlarını aradan qaldırmağı mümkün hesab etməsi
- sosial problemlərin həlli üzrə praktiki tədbirlərin təklif olunması

Sual: A.Puquya görə rifah halı hansı komponentdən ibarətdir: (Çəki: 1)

- ictimai və fərdi rifah
- iqtisadi və qeyri-iqtisadi rifah
- qarışiq iqtisadiyyat
- rifah və həzz
- rifah və ictimai faydalılıq

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: "Neoklassik sintez" nəzəriyyəsi nədir: (Çəki: 1)

- investisiya artımının gəlir artımına olan nisbətidir
- səmərəli tələbin ən mühüm tərkib hissəsi olan kapital qoyuluşudur
- iqtisadi liberalizm ənənələrini davam etdirən baxışlar sistemidir
- pul amili əlavə olmaqla natamam məşğulluq şəraitində tarazlıq nəzəriyyəsidir
- dəyərsiz qiymət nəzəriyyəsidir

Sual: Səmərəli gözləmə nəzəriyyəsinin müəlliflərindən biri yanlışdır: (Çəki: 1)

- R.Lukas
 - F.Sarcent
 - N.Uolles
 - C.Mut
 - A.Laffer
-

Sual: 7-12 ili əhatə edən tsikllər: (Çəki: 1)

- Toffer tsiklləri
 - uzunmüddətli tsikllər
 - ortamüddətli tsikllər
 - qısamüddətli tsikllər
 - Forrester tsiklləri
-

Sual: 40-60 ili əhatə edən tsikllər: (Çəki: 1)

- Toffer tsiklləri
 - qısamüddətli tsikllər
 - uzunmüddətli tsikllər
 - ortamüddətli tsikllər
 - Forrester tsiklləri
-

Sual: 1000-2000 ili əhatə edən tsikllər: (Çəki: 1)

- Forrester tsiklləri
 - Juqlyar tsiklləri
 - Toffer tsiklləri
 - uzunmüddətli tsikllər
 - Kitçen tsiklləri
-

Sual: 2-4 ili əhatə edən tsikllər: (Çəki: 1)

- Toffer tsiklləri
 - Forrester tsiklləri
 - qısamüddətli tsikllər
 - uzunmüddətli tsikllər
 - ortamüddətli tsikllər
-

Sual: 200 ili əhatə edən tsikllər: (Çəki: 1)

- Toffer tsiklləri
 - uzunmüddətli tsikllər
 - Forrester tsiklləri
 - qısamüddətli tsikllər
 - ortamüddətli tsikllər
-

Sual: Kuznest tsiklləri: (Çəki: 1)

- Toffer tsiklləri
- Forrester tsiklləri

- tikinti tsiklləri
 - uzunmüddətli tsikllər
 - qısamüddətli tsikllər
-

Sual: «Sahələrarası balans» nəzəriyyəsinin Nobel mukafatı laureatı kim olmuşdur? (Çəki: 1)

- V.Leontyev
 - R. Stoun
 - A.Hansel
 - S.Domar
 - M.Fridmen
-

Sual: P. Samuelson iqtisad elminin görkəmli nümayəndələrindən üçünü fərqləndirmişdir: (Çəki: 1)

- A.Smit, K.Marks, C.M.Keyns
 - A.Smit, D.Rikardo, K.Marks
 - K.Marks, C.M.Keyns, A.Marşal
 - C.M.Keyns, F.Vizer, A.Marşal
 - C.M.Keyns, A.Marşal, M.Fridmen
-

Sual: Iqtisadi nəzəriyyənin müasir istiqamətlərinə hansılar daxil deyil? (Çəki: 1)

- neoklassik-sosioloji
 - keynsçılık
 - klassik
 - neoliberalizm
 - institusionalizm
-

Sual: Utilitarizm doktrinasının müəllifi: (Çəki: 1)

- E.Atkinson
 - F.Xayek
 - D.Byukken
 - İ.Bentam
 - K.Marks
-

Sual: Ümumi rifah funksiyası kim tərəfindən işlənmişdir: (Çəki: 1)

- M.Fridman
 - V.Pareto
 - L.Valras
 - P.Samuelson
 - D.Xiks
-

Sual: Baumol və Uilyamson hansı nəzəriyyənin müəllifidir: (Çəki: 1)

- ənənəvi firma nəzəriyyəsi
- çoxməqsədli nəzəriyyə

- menecer nəzəriyyəsi
 - həcmin maksimallaşdırılması nəzəriyyəsi
 - əlavə dəyər nəzəriyyəsi
-

Sual: "Ölkələrin rəqabət üstünlük'ləri" nəzəriyyəsinin müəllifi kimdir: (Sürət 15.05.2014 14:26:55) (Çəki: 1)

- Raymond Vernon
 - Ronald Cons
 - Maykl Porter
 - Adam Smit
 - Stolper Samuelson
-

Sual: P.Samuelson və R.Consun hazırladıqları spesifik istehsal amilləri nəzəriyyəsində nədən bəhs olunur: (Sürət 15.05.2014 14:27:14) (Çəki: 1)

- Beynəlxalq ticarətin əsasında əmtəələrin nisbi qiymətlərində olan fərqlər durur
 - Ölkələrin bir qismi mövcud əmtəələr, digər bir qismi isə yeni əmtəələr üzrə ixtisaslaşır
 - Xarici ticarət əmək məhsuldarlığının inkişafını stimullaşdırır
 - Bunların hamısı
 - Heç biri
-

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Təklif nəzəriyyəsinin ən mühüm xidməti nədir: (Çəki: 1)

- iqtisadi artım probleminin əsaslı surətdə öyrənilməsidir
 - monetarizmlə eyni olan neoklassik sintez makroiqtisadi nəzəriyyədir
 - nominal əmək haqqının dəyişməsinin qiymətin səviyyəsindəki dəyişiklikdən qəri qalmasıdır
 - mənfəətin yüksəldilməsini mümkün edir ki, bu da öz növbəsində məşğulluğu stimullaşdırır
 - iqtisadiyyata dövlət müdaxiləsinin zəruriliyini əsaslandırmışdır
-

Sual: Neoklassik sintez nəzəriyyəsi hansı nəzəriyyələrin sintezidir? (Çəki: 1)

- neokeynsçılık və neoklassik
 - neoliberalizm və neokeynsçılık
 - monetarizm və neokeynsçılık
 - neoliberalizm və monetarizm
 - neoklassik və neoliberalizm
-

Sual: A.Laffer «Təklif iqtisadiyyatı nəzəriyyəsi» hansı problemin həllini nəzərdə tutmurdu? (Çəki: 1)

- vergilərin azaldılması
 - təklifin stimullaşdırılması
 - büdcənin sağlamlaşdırılması
 - sosial proqramların dondurulması
 - inflyasiyanın tənzimlənməsi
-

Sual: İki konsepsiaya müvafiq olaraq bazar konyuktura mexanizminin dinamikasını əks etdirən işgüzar tsikl modeli, akselerator və multiplikator prinsipi: (Çəki: 1)

- Smit-Rikardo
 - Samuelson-Xiks
 - Marks-Engels
 - Keyns-Marşal
 - Xekşer-Olin
-

Sual: «Səmərəli gözləmə» nəzəriyyəsi hansı iqtisadi siyaseti nəzərdə tutmur? (Çəki: 1)

- makro və mikro iqtisadi əlaqələndirməni
 - iqtisadi siyasetin nəticəsinin dəyişməsini
 - gözləmənin mümkün təsirini
 - dövlətin iqtisadiyyata məhdud müdaxiləsini
 - məşğulluğun tənzimlənməsini
-

Sual: R.Vernan tərəfindən irəli sürülmüş nəzəriyyə necə adlanır? (Çəki: 1)

- mütləq üstünlükler
 - müqayisəli üstünlükler
 - məhsulun həyat dövrü
 - beynəlxalq rəqabət gücü
 - texnoloji üstünlükler
-

Sual: Kapitalizmin transformasiya nəzəriyyəsinə aid deyil: (Çəki: 1)

- xalq kapitalizmi
 - kollektiv kapitalizm
 - qarışiq iqtisadiyyat
 - rifah dövləti
 - mübadilə iqtisadiyyatı
-

Sual: Aşağıda adları qeyd olunan kateqoriyaların hansı A.Kurnonun maraq dairəsinə aid deyil: (Çəki: 1)

- tələbin funksiyası
 - tələbin elastikliyi
 - faydalılıq nəzəriyyəsi
 - xalis inhisar nəzəriyyəsi
 - duapoliya nəzəriyyəsi
-

Sual: Həddi təhlil metodunun əsl banisi kimdir: (Çəki: 1)

- A.Kurno
 - C.Düpü
 - A.Marşal
 - C.Tyunen
 - C.Klark
-

Sual: C.Tyunenə görə: (Çəki: 1)

- istənilən iqtisadi hadisə hər hansı keyfiyyət dəyişikliyinin baş verdiyi müəyyən bir həddə qədər tədrici çoxalma yolu ilə inkişaf edir
 - qiymətlə kəmiyyət arasında təcrübə ilə təsdiq edilən və nəzəri cəhətdən əsaslandırılması tələb olunmayan əks nisbət açıq görünür
 - müxtəlif əmtəələr üçün tələbin elastikliyi müxtəlifdir
 - tələb funksiyası mənfiyə meyllidir, belə ki, əmtəənin əlavə vahidinin alışından əldə olunan əlavə faydalılığın adətən aşağı düşdürüyü kimi şərh edilir
 - iqtisadi davranışın əsası insan tərəfindən nemətin psixoloji qiymətləndirilməsi və bu nemətlər arasında seçim etməkdir
-

Sual: Qeyri-təkmil bazar informasiyası şəraitində istehsala kapital qoyuluşlarında gözlənilən və real nəticələrində asılı olaraq optimizmə və ya pessimizmə uyğun iqtisadi fəaliyyəti əks etdirən nəzəriyyə hansıdır? (Çəki: 1)

- Keynsçi
 - İfrat yiğim
 - Monetar
 - Psixoloji
 - Tarazlıq
-

Sual: Qiymətlərin yüksəlməsi haqqında informasiyanın düzgün qiymətləndirilməsi nəticəsində iqtisadi aktivliyin əsassız olaraq sürətləndirilməsini əks etdirən nəzəriyyə hansıdır? (Çəki: 1)

- Psixoloji
 - Keynsçi
 - Monetar
 - Marksist
 - Tarazlıq
-

Sual: Fond əməliyyatlarında spekulyativ motivlərlə bağlı olaraq optimizm və pessimizm əhval-ruhiyyələrini əks etdirən nəzəriyyə hansıdır? (Çəki: 1)

- Tarazlıq
 - Keynsçi
 - Psixoloji
 - Monetar
 - Marksist
-

Sual: Ənənəvi firma nəzəriyyəsinə alternativ olan nəzəriyyələr: (Çəki: 1)

- neoklassik, neokeynsçilik, neoliberalizm
 - merkantilizm, fiziokratizm, marksizm
 - menecerial nəzəriyyə, artımın maksimumlaşdırılması, davranış nəzəriyyəsi
 - institusional-sosiooloji, marjinalizm, monetarizm
 - neoklassik, marjinalizm, monetarizm
-

Sual: X.Saymonun təklif etdiyi davranış nəzəriyyəsinin əsas anı hesab olunur: (Çəki: 1)

- hüquq və vəzifələrin dəqiq bölgüsü
 - vaxt məhdudiyyətinin təyin edilməsi
 - güzəşt məharəti
 - büdcə məhdudiyyətinin tətbiq edilməsi
 - adları çəkilənlərin heç biri ilə
-

Sual: Məhsuldarlıq həddi təliminin banisi kimdir: (Sürət 15.05.2014 14:27:53) (Çəki: 1)

- A.Kurno
 - C.Düpü
 - A.Marşal
 - C.Tyunen
 - C.Klark
-

Sual: Bu nəzəriyyəyə görə, ölkənin ixracının strukturu müəyyən dərəcədə idxalatçı ölkədə mövcud olan tələbdən asılıdır, əmtəənin çox az bir hissəsi ixrac üçün istehsal edilir və onların əksəriyyəti ölkə daxilində satılır: (Sürət 15.05.2014 14:28:34) (Çəki: 1)

- spesifik istehsal amilləri nəzəriyyəsi
 - əmtəənin həyat dövrü nəzəriyyəsi
 - mütləq üstünlükler nəzəriyyəsi
 - kəsişən tələb nəzəriyyəsi
 - müqayisəli üstünlükler nəzəriyyəsi
-

Sual: "Kəsişən tələb" nəzəriyyəsinin əsası kim tərəfindən qoyulmuşdur: (Çəki: 1)

- Staffan Linder
 - Pol Samuelson
 - Con Stüart Mill
 - David Rikardo
 - Raymond Vernon
-

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Xiks və Xansen tərəfindən işlənmiş əmtəə və pul bazarının qarşılıqlı asılılıq modeli: (Çəki: 1)

- IS-LM modeli
 - AD-AS modeli
 - «ford mustanq» modeli
 - «gəlirlər-xərclər» modeli
 - «məcmu tələb-məcmu təklif» modeli
-

Sual: ETT-nin inkişaf prosesində əməyin zaman etibarı ilə kapitala silahlanması son hədd daxilində əmək və kapital arasında əvəz olunması necə müəyyən olunur? (Çəki: 1)

- ETT-i Solouya görə bitərəflilik
 - ETT-i əmək qənəətcilliyi
 - ETT-i Xiksə görə bitərəflilik
 - ETT-i kapitala qənaəətcillik
 - ETT-i Xarroda görə bitərəflilik
-

Sual: Aşağıdakılardan hansılar tsiklər nəzəriyyəsinə aiddir? (Çəki: 1)

- Keynsçi nəzəriyyələr
 - monetarist nəzəriyyələr
 - iqtisadi tsiklin sinxronlaşdırılması nəzəriyyəsi
 - Keynsçi, monetarist və iqtisadi tsiklin sinxronlaşdırılması nəzəriyyələri
 - heç biri
-

Sual: N.D.Kondratyevin böyük tsikllərin və ya uzun dalğaların təkrarlanması ilə əlaqələndirirdi: (Çəki: 1)

- qısamüddətli dövrdə istehsal fondlarına qoyulan dəyişən kapitalın həcmi ilə əlaqədardır
 - uzunmüddətli istehsal fondlarına qoyulan dövriyyə fondları ilə əlaqədar
 - uzunmüddətli istehsal fondlarına qoyulan əsas kapitalın yeniləşməsi ilə əlaqədar
 - ortamüddətli istehsal fondlarına qoyulan dövriyyə və dəyişən kapitalla əlaqədar
 - qısamüddətli dövrdə istehsal fondlarına qoyulan dəyişən kapitalın həcmi və uzunmüddətli istehsal fondlarına qoyulan dövriyyə fondları ilə əlaqədar
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq ticarət nəzəriyyələrinə aid deyildir? (Çəki: 1)

- mütləq üstünlükler nəzəriyyəsi
 - müqayisəli xərclər
 - istehsal amillərinin
 - istehsal amilləri nisbəti
 - optimallıq nəzəriyyəsi
-

Sual: E.Hekşer və B.Olinin hansı nəzəriyyəsinə görə hər bir ölkə müqayisəli üstünlüyü malik olduğu mal istehsalı üzrə ixtisaslaşaraq onu ixrac edir? (Çəki: 1)

- istehsal amillərinin nisbəti
- istehsal amillərinin nisbəti
- istehsal amilləri nəzəriyyəsi

- mütləq üstünlükler nəzəriyyəsi
 - müqayisəli üstünlükler
-

Sual: Rəqabətli bazar həmişə səmərəli bölgünü təmin edir, hər hansı rəqabətli müvazinət isə Pareto-səmərəlidir. Bu: (Çəki: 1)

- rifahın birinci teoremdir
 - rifahın ikinci teoremdir
 - ümumi tarazlıq şəraitidir
 - səmərəlilik meyarıdır
 - qismən tarazlıq şəraitidir
-

Sual: C.Hansonun tsiklik dəyişmələr ilə mübarizə metodu hansıdır: (Çəki: 1)

- investisiya həcmini sabitləşdirmək
 - fiskal və pul-kredit siyaseti tədbirlərilə xüsusi dəyişməsini tarazlaşdırmaq
 - investisiya həcmini sabitləşdirmək və fiskal və pul-kredit siyaseti tədbirlərilə xüsusi dəyişməsini tarazlaşdırmaq
 - milli gəlirin mənfəətin xeyrinə yenidən bölgüsünü təmin etmək
 - investisiya həcmini sabitləşdirmək və milli gəlirin mənfəətin xeyrinə yenidən bölgüsünü təmin etmək
-

Sual: «Səmərəli gözləmə» nəzəriyyəsi hansı iqtisadi siyaseti nəzərdə tutmur? (Çəki: 1)

- makro və mikro iqtisadi əlaqələndirməni
 - iqtisadi siyasetin nəticəsinin dəyişməsini
 - gözləmənin mümkün təsirini
 - dövlətin iqtisadiyyata məhdud müdaxiləsini
 - məşğulluğun tənzimlənməsini
-

Sual: Millətlərin beynəlxalq rəqabət qabiliyyətliliyi nəzəriyyəsinin banisi kimdir? (Çəki: 1)

- A.Smit
 - P.Samuelson
 - Hekşer-Olin
 - M.Porter
 - D.Rikardo
-

Sual: Yığımın olmadığı fərz edilərsə, tələb yaradan bütün nemətlərin ümumi dəyeri həmişə təqdim olunan iqtisadi nemətlərin ümumi dəyərinə bərabərdirse, bu təsdiqləmə necə adlanır? (Çəki: 1)

- rifahın birinci teoremi
 - Pareto optimum
 - rifahın ikinci teoremi
 - Valras qanunu
 - Qossenin birinci qanunu
-

Sual: Qiffen paradoksu ibarətdir: (Çəki: 1)

- əmtəənin qiyməti azalarsa ona tələb artmaqdə

- son faydalılığın artmasında
 - ümumi faydalılığın azalmasında
 - əmtəənin qiyməti azaldıqda ona tələbin azalmasında
 - əmtəənin bütün qiymətlərində tələbin dəyişməzliyində
-

Sual: Qiffen paradoksu bunlara münasibətdə təzahür olunur: (Çəki: 1)

- zinət əşyaları
 - aşağı keyfiyyətli məhsullar
 - kənd təsərrüfatı məhsulları
 - tamamlayıcı əmtəələr
 - əvəzləyici əmtəələr
-

Sual: F.Aydolon “Məkan dinamikası və qeyri-ekvivalent inkişaf ” kitabında hansı iqtisadcının fərziyyəsini inkar edir: (Sürət 15.05.2014 14:30:26) (Çəki: 1)

- İ. Vallerstaynın
 - P.Samuelsonun
 - M.Valrasın
 - C.Helbreytin
 - A.Emmanuelin
-

Sual: Asimetrik qarşılıqlı asılılığın güclənməsi haqqında ideya hansı iqtisadçı tərəfindən öz şərhini tapmışdır: (Sürət 15.05.2014 14:30:35) (Çəki: 1)

- İ. Vallerstaynın “İqtisadi dünya” konsepsiyasında
 - F.Aydolonun “Məkan dinamikası və qeyri-ekvivalent inkişaf ” kitabında
 - P.Samuelsonun “Neoklassik sintez nəzəriyyəsində”
 - M.Valrasın “Ümumi iqtisadi tarazlıq konsepsiyasında”
 - C.Helbreytin “Müvazinətli qüvvələr” nəzəriyyəsində
-

Sual: Xarici ticarət problemi ilk dəfə hansı nəzəriyyə tərəfindən öyənilmişdir: (Sürət 15.05.2014 14:31:30) (Çəki: 1)

- merkantilist nəzəriyyə
 - klassik nəzəriyyə
 - neoklassik nəzəriyyə
 - monetarist nəzəriyyə
 - neoliberalist nəzəriyyə
-

Sual: Aşağıdakılardan hansılar dünya təsərrüfatı haqqında nəzəriyyələrə aiddir: (Sürət 15.05.2014 14:32:03) (Çəki: 1)

- xarici ticarət haqqında nəzəriyyələr
 - beynəlxalq maliyyə nəzəriyyəsi
 - beynəlxalq iqtisadi integrasiya nəzəriyyəsi
 - bütün cavablar doğrudur
 - bütün cavablar doğru deyil
-

Sual: Dünya təsərrüfatına dair müxtəlif problemlər hansı istiqamətə uyğun qruplaşdırılır:

(Sürət 15.05.2014 14:32:20) (Çəki: 1)

- xarici ticarət münasibətləri, açıq iqtisadiyyatda müvazinət problemləri
 - beynəlxalq maliyyə və tədiyyə balansı
 - gömrük müdafiəsinin optimal səviyyəsilə bağlı olan problemləri
 - valyuta kursu rejimi və optimal kurs problemləri
 - bütün cavablar doğrudur
-

